


Osman Sarıvəlli



**QÜDRƏTLİ ŞAIR,
USTAD SƏNƏTKAR**

OSMAN SARIVƏLLİ

Xalq şairi

QÜDRƏTLİ ŞAIR, USTAD SƏNƏTKAR

Yenidən nəşrə hazırlanıyan: **Şöhrət SƏLİMBƏYLİ**

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

**«AVROPA» NƏŞRİYYATI
BAKİ-2011**

Az-2
S-22

REDAKTORU: Nailə İBRAHİMOVA
şair-publisist, Azərbaycan
Yazıcılar Birliyinin üzvü

ELMİ REDAKTORU: Şöhrət SƏLİMBƏYLİ
yazıcı-publisist, AMEA M.Füzuli
adına Əlyazmalar Institutunun
əməkdaşı

RƏYÇİLƏR: Babək QURBANOV
fəlsəfə elmləri doktoru,
professor
Mahmud ALLAHMANLI
filologiya elmləri doktoru,
professor

S-22.Osman Sarıvəlli. Qüdrətli şair, ustad sənətkar.«Avropa»nəşriyyatı. Bakı-2011. 128 səh.

ISBN 978-9952-8032-9-7

S 4702060104 qrifli nəşr
8032-2011

© «AVROPA» nəşriyyatı. 2011



AŞIQ ƏLƏSGƏR

Bu kitabı Azərbaycan prezidenti cənab İlham Əliyevin Aşıq Ələsgərin 190 illik yubileyinin keçirilməsi tədbirlərinə dəstək olaraq nəşre hazırladıq.

Nailə İBRAHİMOVA
şair-publisist, Azərbaycan Yazıcılar Birliyinin üzvü



Aşıq Ələsgər hazır havaları və mahniları çalıbxuyan ifaçı deyildi. O, ustad aşiq, lirikanın ölməz nümunələrini yaradan qüdrətli sənətkar idi.

Osman Sarıvelli

ÖN SÖZ

USTAD AŞIQ, POEZİYAMIZIN KLASSİK ŞAİRİ AŞIQ ƏLƏSGƏR

Aşıq Ələsgər obodi olaraq xalqımızın mənəvi mödəniyyətinə daxil olmuş dahi sənətkarlarımızdan biridir. Onun şan-şöhrəti günü-gündön artır, xalqımızın sosial-mədəni həyatında, mənəvi estetik mödəniyyətinin yüksəlməsində xüsusi rol oynamaya başlayır, şeirlərinin, sevdiyi aşiq havaları və dastanların tez-tez radio-televiziya kənallarında sösləndirilməsi, əsərlərinin naşr edilməsi, haqqında məqalələr, kitablar meydana gəlməsi, görüşlərin, elmi-konfransların keçirilməsi bir daha söyleidlərimizi təsdiqləyir.

Ustad aşığa olan belə bir sənməz xalq möhəbbətinin səbəbini, əslində bu böyük simanın ömrü boyu öz sazi ilə, sözü ilə xalqına xidmət etməsində axarmaq lazımdır deyə düşünürəm.

Aşıq Ələsgərin ən önəmlili xüsusiyyətlərindən biri də onun öz sələfləri olan klassik aşıqlarımızın-Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Ali, Sarı Aşıq və başqalarının zəngin yaradıcılığından qidalanaraq, tekrarlılığa, təqlidçiliyə yol vermedən aşiq sonətinə bir daha inkişaf etdirməsi, daha yüksək bir zirvəyə çıxara bilməsidir. Onun özündən sonra gələn şagirdlərinə, eləcə də ümumiyyətlə aşılıqlıq sonətinə yiyələnmək istəyən gənc ifaçılarla olan təsiri sorhədsizdir.

Uzun bir ömür sürmüş (**105 il**) Aşıq Ələsgər sinkretik sənət sayılan mürrokkəb aşiq yaradıcılığının demək olar ki, bütün sirlərinə sahib ola bilmış, gözəl saz calmış, dastan söyləmiş, zəngin aşiq poeziyasına aid janrların (*qosma, gəraylı, divanı, təcnis, müxəmməs, və s.*) estetik təbiötinə, bədii-ifadə imkanlarına dorindən yiyələnmiş, eyni zamanda məharətli və örnək bir pedaqq, torbiyəçi kimi də özünü ifadə edə bilməşdir.

Aşıq Ələsgəri bir klassik şair kimi qələmə alan tədqiqatçı-alimlərimizin, oxucularımızın fikri ilə də tamamilə razılaşmaq mümkünkündür. Aşıq Ələsgərin şeirləri həqiqətən də Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil etməkdədir. Onun aşiq poeziyasına aid janrlardan möharətə istifadə edə bilməsi, bu və ya digər həyatı mövzulara müraciət etdiyi zaman onların hansının daha münasib olmasını duya bilmə qabiliyyəti demək olar ki, bütün şeirlərində özünü göstərməkdədir. Aşığın sevgi lirikası, vətənpervərlik ruhunda yazılmış şeirləri ən gözəl poetik örnəklərdən sayılmalıdır.

Bu şeirlərin dili, möntiqi, ideya-məzmunu əslində xalqımızın bədii-təfəkkür tərzinin qaynaqlarından qidalandığına görə son dərəcə oxunaqlı, yadda qalan və təsirlidir. Əksər halda bu şeirlərin hafizolarda qalması, şifahi şəkildə, ağızdan-ağrıza ötürülərkən günümüze qədər gəlib çatmasının səbəbini anlamaq mümkün olmur. Oxucularımıza təqdim etdiyimiz kitabda Aşıq Ələsgərin həyat və yaradıcılığını işıqlandıran Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin 1972-ci ildə yazdığı "Qüdrətli şair, ustad sənətkar" adlı əsərinin de latin əlifbası ilə nəşr olunmasına görəlik bildik. Büyük sənətkarın anadan olmasının 150 illiyi ilə əlaqədar bu elmi-nəzəri əsərkəndə yazılmış əsəri aşığın yaradıcılığına həsr edilmiş ilk elmi-tədqiqat əsərlərindən biri hesab etmək mümkünkündür.

Öski Sovetlər Birliyi dönenimdə yazılmış bu əsər təbii ki, az da olsa, o dövrün ideoloji təzyiqlərini hiss etdirir. Bununla belə o, Aşıq Ələsgərin anadan olmasının 190 illiyi ilə əlaqədar qeyd edəcəyimiz yubiley mərasimləri baxımından bir daha maraq doğura biləcəyinə inanırıq.

Babək QURBANOV

Fəlsəfə elmləri doktoru,
SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,
Türkiyənin Qaziantep Universitetinin professoru.

AZƏRBAYCANIN XALQ ŞAIRİ OSMAN SARIVƏLLİNİN
AŞIQ ƏLƏSGƏRİN 150 İLLİK YUBILEYİNƏ HƏSR
ETDİYİ "QÜDRƏTLİ ŞAIR, USTAD SƏNƏTKAR" ADLI
TƏDQİQAT ƏSƏRİ

QÜDRƏTLİ ŞAIR, USTAD SƏNƏTKAR

AŞIQ ƏLƏSGƏRİN UZAQ VƏ YAXIN SƏLƏFLƏRİ

Yazılı ədəbiyyat tarixən öz kökləri ilə şifahi ədəbiyyata, xalq yaradıcılığı xəzinəsinə bağlıdır. Büyük M.Qorki haqlı olaraq xalq yaradıcılığını söz sənətinin başlanğıcı hesab edirdi.

Getdikcə bu proses qarşılıqlı şəkildə inkişaf etmiş, yazılı ədəbiyyat şifahi ədəbiyyatdan, şifahi ədəbiyyat da yazılı ədəbiyyatdan bəhrələnmişdir. Şifahi ədəbiyyatın çox zəngin və çox feal, maraqlı qolunu təşkil edən aşiq sənəti öz mahiyəti etibarilə realist sənətdir. Hər dövrün aşiq poeziyası mövcud cəmiyyətin həyat və mösiət tərzinin, şür və düşüncəsinin, arzu və əməlinin özünə xas bir şəkildə inikası, tərcümanı olmuşdur. El şairi və aşıqları zülmə, əsarət, haqsızlığa, xürafata, yaramaz əxlaq normalarına, köhnə dönyanın bütün çürümüş qayda-qanunlarına, buza dönmüş ehkamları əleyhinə çıxmışlar. Onlar öz sazları, sözləri ilə xalqımızın yadelli düşmənlərinə qarşı mübarizəsinə kömək etmişlər.

El aşıqları zülmkar bəylərin, qanıçən xanların,



Ədalətsiz paşaların deyil, zəhmətkeş insanların tərəfində, şahların, vəzirlərin deyil, koroğluların, nəbilərin, kərəmələrin tərəfində durmuşlar. Məhz buna görə də, tarix boyu, el öz sənətkarlarını, sevmışdır, məhz buna görə də, qopuzlardan tutmuş sazlara, boylardan iri dastanlara, ozanlardan ta bu günün aşıqlarına kimi bu zərif sənət, onun yaradıcıları xalqın dərin hörmət və məhəbbətini qazanmışlar.

Təsadüfi deyildir ki, M.F. Axundov, H. Zərdabi, F. Köçərli, Ə.Haqverdiyev, N. Vəzirov, N. Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V. Çəmənzəminli, A. Şaiq, Ü. Hacıbəyov, C. Cabbarlı, S. Vurğun kimi görkəmlı sənət adamlarımız, yazıçılarımız xalq yaradıcılığını, el ədəbiyyatını yüksək qiymətləndirmiş, aşiq sənətinin xalq hayatı və möişəti, arzu və əməlləri ilə möhkəm bağlı olduğunu göstərmişlər. Onlar sadə görünən bu sənətin məzmunca zənginliyi, dörinliyi, səmimiliyi, şeir dilinin gözəlliyi haqqında, şirin el mahnilarının, aşiqanə qoşmaların tamaşaçılar, dinləyicilər tərə-

findən böyük həvəs və roğbətlə qarşılandığı haqqında çox qiymətli fikirlər söylemişlər.

Hər bir aşiq, hər bir şair, hər bir sənətkar öz dövrünün oğludur. "Aşiq gördüğünü çağırar" sözlərini təsadüfi deməmişlər. Hərgah bir aşiq "yaşadığım cəmiyyətin işləri ilə işim olmamışdır" demiş olsa belə (*hərgah o həqiqətən sənətkardırsa*), istor-istəməz onun yaradıcılığında dövrün, zamanın müəyyən möhürləri, nişanları qalmamış olmaz. Həm də onun yaradıcılığının formallaşmasında tekçə içərisində yaşadığı cəmiyyətin yox, hələ ondan çox-çox qabaqkı dövrlərdə yaşayıb-yaratmış sənətkarların təsiri də bu və ya digər şökildə özünü göstərir. Odur ki, aşıqlar tekçə öz gördüklorini deyil, həm də özlərindən qabaq görmüşlərin də "gördüklorini" - sazlarını, sözlərini öyrənir, oxuyur, mahnilarını çalır-çağıırlar.

Güman etmək olarmı ki, günlərin bir gündündə dünyaya bir aşiq Qurbanı, yaxud bir aşiq Ələsgər gəlmış, o birdən-bira belə gözəl şeirlər demiş, belə klassik şeir formaları yaratmışlar. Əlbəttə, yox! Belə bədii təfəkkürə, aydın və obrazlı dilə, vəznə, qafiyəyə hakim belə kamil sənətkar olmaq üçün, şübhəsiz ki, bunların hər birinə zəngin ədəbi irs, ədəbi-bədii zəmin lazımdı. Beli, zəminə! Həm də beş ildə, on ildə yox, əsrər müddətində, əsrər boyunca yaranmış, kamilləşmiş və bühlurlaşmış olan ədəbi-bədii zəmino olmuş ki, böyük qurbanı-

lər, abbas tufqanlılar, daha sonra böyük saz-söz ustası Əlösger kimi sənətkarlar yetişə bilmışlər. Həqiqi sənət əsəri özündən əvvəl yaranmış müəyyən ədəbi-bədii və mədəni irs üzərində meydana çıxır, ədəbi nümunolər, bədii nailiyyətlər bir estafet kimi ildən-ilə, nəsildən-nəslə keçir, daha da inkişaf edir, yüksəlir.

Bu ədəbi nümunələr qədim dövrlərin şair və aşıqları tərəfindən yaradılmış və əsrlər boyunca istifadə edilmiş, indi də istifadə edirlər. Özlərindən sonra gələn nəsillərə fikir, məzmun, məna cəhətdən təsir göstərən klassik əsərlər aşıqların, şairlərin yaradıcılığına şeir şəkilləri, dil, üslub cəhətdən də təsirsiz qalmamışdır.

Alımlorımız "Dədə Qorqud" boyalarında olan şeirləri aşiq şeirlərinin qədimi, qopuzu indiki sazin ibtidai forması, ozanı isə müasir aşıqlarımızın ulu babası, sələfi hesab edirlər.

Məlumdur ki, bəzi süjetlər və obrazlar uzun müddət ölkələri görər, dolaşır, nəhayət, onun birini və bir neçəsini özlərinə yurd edir, o yerlərdə də ha çox möşhurlaşır. Məlumdur ki, "Dədə Qorqud" boyaları və oğuznamələr, qonşu ölkələrdə, xüsusən, türk dilli xalqlar arasında geniş yayılmışdır. Bu xalqların ədəbi - mədəni əlaqələri, şeirlərində forma oxşarlığı, dastanlarında süjet yaxınlığı hamiya molundur. "Dədə Qorqud", "Əsli-Kərəm", "Aşıq Qərib", "Koroğlu" kimi dastanlar haqqında qonşu

ölkələrdə yaranmış müxtəlif variantlar və versiyalar buna misal ola bilər. Heç şübhə yox ki, aşiq sənəti qədim dastanlardan, nağıllardan bəhrələnmişdir. Bununla belə, "Dədə Qorqud" boyları və bu boylarda olan şeirlərlə Qurbani və Abbas şeirləri arasındaki yaxınlıq, oxşarlıq bunların şəkli xüsusiyyətlərində deyil, ümumi ruhunda, mahiyətindədir. Çünkü bu aşıqların şeir dili, üslubu, ifadə tarzı "Dədə Qorqud" şeirlərindən xeyli fərqli, demək olar ki, hətta uzaqdır. Çox güman ki, "Dədə Qorqud" boyalarının yaranması ilə Qurbani və Abbas kimi aşıqların dünyaya gəlmələri, fəaliyyət göstərmələri arasındaki təxminən 4-5 əsrlik bir müddədə el ədəbiyyatı, el aşıqları ruhunda şeir demiş onlarca qüdrətli şairlərimiz, aşıqlarımız olmuşdur. Lakin təəssüf ki, onlardan bizə bir nişanə qalmamışdır. Demək olar ki, aşiq şeiri cəhətdən XII, XIII, XIV əsrlər folklor tarixinin boş qalmış sehifələridir. Odur ki, Qurbani və Abbas Tufarqanlı "Dədə Qorqud"dan çox əsasən, həmin o tanımadığımız, bilmədiyimiz, lakin vaxtı ilə olduqlarına şübhə etmədiyimiz qüdretli sənətkarların varisleridirlər. Onların hamısı qurbanilərin, abbasların, eləcə də, əlösgerlərin (*zaman etibarılı uzaq olsalar da*) sələfləri olmuşlar. Düz sözdür ki, sələflər olmasa xələflər də ola bilmez.

Xalqımıza haqlı olaraq "şair xalqdır"-deyirlər. O, sözü ta qədim zamanlardan vəznli-qafiyəli de-

məyə, ahənglə deməyə, şairanə deməyə meyl göstərmiş və bu xüsusiyət getdikcə ənənə halına keçmişdir.

İş, əmək, zəhmət nəgmələrindən tutmuş, atalar sözləri, məsəllər, bayatılar, oxşamalar, laylalar, ağıclar, sayaçı sözləri və i. kimi vəznli-qafiyəli, gah vəznsiz, lakin qafiyəli şeirlər şəklində deyilmişdir. Burada ən kiçik ölçülərdən, vəznlərdən (*üçlük, beşlikdən*) tutmuş yeddilik, səkkizlik, onbirlik, hətta onbeşlik, onaltılıq kimi ölçülərdən istifadə edilmişdir. Fikirler sadəcə sözlərlə deyil, qulaqları oxşayan, ürəklərə yatan vəznlə, qafiyə ilə, ahənglə ifadə olunmuşdur. Atalar sözləri, məsəllər, bayatılar, eləcə də, saysız-hesabsız gərəyilər, qoşmalar və s. şeir şəkillərində yaranmış əsərləri buna misal göstərmək olar.

Aşıqların hamısı eyni istedada, eyni məziyyətlərə malik olmamışdır. Onların biri sazda, biri sözdə-şeir deməkdə, biri səsdə, biri müdrik eqlə-kamalda və sairədə digərindən üstün olmuşdur. Aşiq sənəti özünə xas bir dillə, bir "yarışla", aşıqların bir-birinə qarşılıqlı təsiri ilə gün-gündən inkişaf edib zənginləşmişdir.

Aşiq Ələsgər həm qədim ustad aşıqların-uzaq səloflərin sənətini dərindən öyrənmiş, həm də tarixən ona nisbətən yaxın Aşiq Vələh, Molla Cuma, Dilqəm, Aşiq Ali, Aşiq Musa, Xəstə Qasım, Aşiq Hüseyin Şəmkirli, şair Abdulla kimi səlofləri-

nin və müasirlərinin əsərlərindən çox gözəl hali olmuşdur. Adları çökilən bu sənətkarlar ictimai haqsızlıq, zülm-əsarət əleyhinə, çar məmurları, din xadimləri, mollalar əleyhinə töqnidi əsərlər, satirik şeirlər yazmışlar. Eləcə də bu şair-aşıqlar, aşiq-şairlər məhəbbət lirikasının, nəsihətamız şeirlərin, müdrik ustadnamələrin gözəl nümunələrini yaradmışlar. Bu ədəbi, mənəvi, ruhi yaxınlıq aşiq sənətinin daha da inkişafına, eləcə də aşiq Ələsgərin yaradıcılığına öz xeyirxah təsirini göstərmiş, onun inkişafında mühüm amillərdən olmuşdur. Göründüyü kimi Aşiq Ələsgər quru yerdə yox, mahir sənətkarlar mühitində, çox zəngin xalq yaradıcılığı, güclü ədəbi irs üzərində boy atıb yüksəlmişdir. Ələsgərin qeyri-adi istedadı, ciddi səyi də, göstərdiyi misilsiz hüner və möcüzələr də tamamilə təbii görünür.

Aşiq poeziyası həmişə xalqın həyat, məişət və arzu-əməlləri ilə sıxi surətdə bağlı olduğundan öz təbiəti etibarilə realist poeziyadır. Aşiq Ələsgərin şeirlərinin romantik qanadları onu yalnız yaşadığı mühiti yaxşı görə biləcəyi (*əhatəli görə biləcəyi*) bir yüksəkliyə qaldıra bilməşdi. Lakin onun realizmi daha güclü, daha zəminlidir. *"Aşiq Ələsgər yaradıcılığında aşiq poeziyası, realizmi yeni mərhələyə qalxdı, yeni keyfiyyətlər qazandı".*

Ələsgər yaradıcılığının xüsusiyətlərini yalnız onun dövrü, mühiti və qüdrətli istedadı ilə izah et-

mək özü də birtərəflilik olardı. Çünkü Ələsgörin inkişafında şeir ononəmizin də mühiüm rolü olmuşdur. Aşığın çox maraqlı və zəngin yaradıcılığına M.P.Vaqif, M.V. Vidadi, Ə.Nəbatı kimi şairlərimizin, folklorumuzun, xüsusiilə aşiq poeziyamızın xeyrixah təsiri olmuşdur. Eləcə də Aşıq Ələsgör öz müasirlərinə və özündən sonra gələn Aşıq Musa, Şair Vəli, Aşıq Hüseyn (*Səmkirli*), şair Abdulla, Aşıq Əsəd, Aşıq Şəmsir, Aşıq Mirzə və Aşıq Hüseyn Cavan kimi aşiq və şairlərimizin yaradıcılığına müsbət təsir göstərmişdir. Aşıq Ələsgör yaradıcılığının bu cəhətlərini mütəxəssislərimizin, folklorşunaslarımızın dərindən tədqiq edib öyrənmələri və elmi əsərlərlə, məqalələrlə çıxış etmələri işimizin faydasına olardı.

Yeri gölmüşkən bu məsələnin bir cəhətinə də qeyd etmək istərdik. Müxtəlif dövrlərdə və mahallarda çalıb-çağıran aşıqlar az olmamışdır. Lakin aşiq sənəti tarixində müxtəlif dövrlərdə yaranmış osasən **iki güclü aşiq məktəbi olmuşdur**.

Onlardan biri Arazin o tayında yetişən və Aşıq Qurbani ilə tanınan, sonralar Abbas Tufarqanlı kimi qüdrətli sənətkarların adı ilə məşhurlaşan aşiq məktəbi;

digəri Göyçə mahalında Aşıq Alının adı ilə tanınan, nəhayət fövqəladə istedəda malik olan Aşıq Ələsgörin Göyçə aşiq məktəbi olmuşdur. Göyçə mahalında aşiq sənətinin çox inkişaf etməsinin və

intişar tapmasının, demək olar ki, Azərbaycanın hər yerində, eləcə də qoşu xalqların arasında yayılması səbəbləri, Cənub aşiq məktəbinin Göyçə məktəbinə nə kimi təsir göstərməsi və ya onların bir-birinə qarşılıqlı təsiri kimi məsələlər folklorşunaslığımızda hələ öz lazımı həllini tapmaşıdır.

HƏYATI

Adı və şeirləri dilimizdən düşməyən Aşıq Ələsgörin tərcüməyi-halına aid məlumatımız çox azdır. Bunun səbəbi nədir?

Bunun səbəbi odur ki, aşıqlarımızın nəinki savadsızları, hətta savadlıları da özlərinin heç olmasa müxtəsərcə bir tərcüməyi-halını yazıb qoymaşılar.

Aşıq şeirlərinin, bir qayda olaraq, sərlövhəsi və yazılı tarixi olmur. Hər şeirin haçabəyti, adətən, onun sərlövhəsini, son misralarındakı ad və toxəllüs isə müəllifin imzasını əvaz edir. Alımlorımız aşıqların tərcüməyi-hallarını yazanda çox zaman onların şeirlərində təsadüf olunan əlaqədər faktlardan, hadisələrdən, yer adlarından və s. istifadə edirlər. Xoşbəxtlikdən, Aşıq Ələsgəri öz gözü ilə görən, onun həyatına və fəaliyyətinə bələd olan ailə üzvlərindən və tanışlarından bəziləri bu gün də sağdır.

Biz Aşıq Ələsgörin haqqında el içində söylənənlərdən, yazıldan, nəhayət, böyük şairin öz

əsərlərindən öyrənirik ki: **Aşıq Ələsgər təxminən 1821-ci ildə, Ermənistanda, Göyçə mahalının Ağkilsə kəndində yoxsun Alməmməd kişinin ailəsində anadan olmuşdur.** Göyçə mahalından ol-duğunu aşiq özü bir şeirində fəxrə deyir:

Göyçə mahalıdır mahalim mənim.

Alməmməd kişi 7-8 nəfərlik ailənin başçısı idi. O da yoxsun qonşuları kimi bir azca əkinçilik və heyvandarlıqla məşğul olur, imkan tapdıqca kürək, şana, xırda-para ağac taxtadan digər şeylər düzəldir, aparıb qonşu kəndlərdə satırı.

Alməmməd kişi yoxsun olsa da öz əlinin əməyi-lə yaşadığı, ustalığı, düzgülüyü ilə kəndlilər arasında hörmət qazanmışdı. Onun bir qədər təbi də vardı, arabir şeirlər də deyordı. Lakin saz çalmaq əlindən gəlməzdı.

Alməmməd kişinin ailəsi böyük, güzəranı ağır olduğundan 13-14 yaşı Ələsgəri Ağkilsə kənd sahəni Kərbəlayı Qurban adlı bir varlıya nökər vermişdi. Nökər olmaq sahibkarın, ağanın bütün işlərini görmək demək idi. Lakin deyilənə görə Kərbəlayı Qurban xoşrəftar, həlim təbiətli, mərhəmətli adam imiş. Ancaq onun Məhərrəm adlı tərsxasayı-yət, tündməcəz, varlı-dövləti qardaşı varmış. Ona el içində "Pullu Məhərrəm" deyirmişlər. Köhnə kənddə, ağır şəraitdə Ələsgər Qurban kişigildə 4 il nökər olmuş, öz gözəl rəftarı, mərifəti, qabiliyyəti sayəsində o ailənin hörmətini qazanmışdı...

Kərbəlayı Qurbanın özünə yetik vari-dövləti ol-sa da, övladdan kasib idi. Gözünün ağı-qarası Səhnəbəni adlı bircə qızı vardı.

Qurban kişi və arvadı Saray xanım oğulları olmadığından həmişə dərdləşir, xiffət çəkirmişlər...

Ələsgər və Səhnəbəni bir-birini ürəkdən, təmiz bir eşqlə sevirdi. Cavanların bu mehribanlığından Qurban kişisinin ailəsi narazı deyildi. Lakin bu əh-vəlatdan narazı qalanlar da vardi.

Köhnə dünyada iş, əmək adamlarının-çobanın, nökərin, muzdurun əlindən bircə sevmək, gizli sevməkdən qeyri qalan bütün haqqı, ixtiyarı alınmışdı. Yox, əslində onlara sevmək ixtiyarı da verilməmişdi. Kimə nə ki, nökər çuxasının vəznələri altında gələcəyin böyük şairi, aşığı Ələsgərin eşq oduna alışib yanan ürəyi döyünlərdi.

Bu iki gəncin bir-biri ilə mehribanlığı, eşq-mə-həbbət macərası uzun sürmədi. Səhnəbənini əmisi "Pullu Məhərrəm" zorla öz oğlu Mustafaya aldı.

Ələsgər sevgilisinə qovuşa bilmədi, nakam qal-dı. Şair bu hadisədən nə qədər kədərləndiyini, nə qədər mütəəssir olduğunu özünün bir sıra odlu-alovlu qoşmalarında, yanlıqlı şeirlərində ifadə etmişdir:

**Müddətdi gözüm dən olubdur iraq,
Əridib ürəyim dərdü-qəm, fəraq,
Billur buxaq, lalə yanaq, ayqabaq,
Ala gözlü Səhnəbənim gedibdi.**

Ələsgərin Səhnəbəni ilə eşq macarasını kənddə hamı eşitmışdı. Ələsgər daha Qurban kişinin ailəsində qala bilməzdi. Əhvalat dilə-agıza düşmüştü. O öz eşqi, məhəbbəti haqqında şeirlər qoşmuş, mahnilər söyləmiş, özünü tanıtmışdı. Ələsgərin istedadlı bir gənc olduğunu artıq ailəsi, qohum-qonşuları, ecli-obası bildirdi.

Dövrünün çox qüdrətli aşıqlarından olan qızıl-vəngli Aşıq Ali Gökçə mahalında şöhrət qazanmışdı. O gəzmiş, görüb-götürmüş ustad aşiq idi:

Gəşt eylədim bu dünyani dolandım,
Əllini keçirdim, yüzdə nə qaldı.

O, "gəşt eleyib dünyani dolandığı" vaxt Ələsgər hələ təxminən 17-18 yaşlarında bir gənc idi. Aşıq sənətinə böyük həvəsini və istedadını görüb ailəsi Əlaşgəri Aşıq Aliya şagird verdi. Ustad aşiq, istedadlı şagird, aşiq sənətinin isti beşiklərindən olan Gökçə mahalı!...

Daha nə arzu etmək lazım idi. Uca şeir nərdivanının ilk, həm də möhkəm pilleləri, əzəmətli sənət dağlarına qalxan ilk uğurlu cıçırlar, yollar indi daha görünməkdə idi...

Aşıq Alının, şagirdi Ələsgərə xeyirxah tosıri az

Aşığın həyatına aid faktlar, əsasən, 1963-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatının buraxdığı "Aşıq Ələsgər" kitabından götürülmüşdür.

olmamışdır. Ələsgər ustadının yanında sənətin sırlarını dərindən öyrənir, gündən-güna inkişaf edir, püxtöləşir, məşhurlaşırırdı. Nəhayət, yeri göldikcə, öz dörvündə tayı-bərabəri olmayan ustadı Aşıq Ali ilə qabaqlaşır, dös-dösə gəlir, deyişirdi.

Söyləyirlər ki, bir gün Aşıq Ali şagirdi Ələsgərlə deyişir. Məclis əhlino bildirmək üçün ki, Ələsgər çox böyük istedad sahibidir, həm də o, daha tamam-kamal aşiqdır, müstəqil məclis idarə etməyə layiq və qadirdir. Aşıq Ali Ələsgərlə deyişdiyi zaman qəsdən özünü möğlub göstərir, öz sazını ona təqdim edir. Lakin böyük sənətkardan dərs almış Ələsgər sazi qəbul etmir:

Bir şagird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar.

deyə məşhur təcnisini söyləyir.

Bu deyişmə və belə səmimi rəftar, qayğı, dostluq el içində həm ustad Aşıq Alının, həm də onun qabiliyyətli, istedadlı şagirdi Ələsgərin hörmətini qat-qat artırır.

Bundan sonra misal gətirdiyimiz parçalardan bəzilərinin başqa variantları da var, daha münasib bildiyimiz variantı veririk.

**DÖVRÜNÜN SAVADLI, HAZIRLIQLI
VƏ KAMIL ŞƏXSİYYƏTİ**

Şeirləri oxucuları heyran qoyan, adı-sarı dil-lər əzbəri olan Aşıq Ələsgərin savadı olmuşdur-mu? Bu sual həmişə mübahisə doğurur. Şeirin bütün şəkillərindən və tərzlərindən məharətlə istifadə etmiş, hətta ən çətin təcnislər, mürəkkəb qifilbəndlər, dodaqdəyməzərlər, diltərənməzərlər və s. yaradmış böyük sənətkara savadsız demək olarmı? Əlbəttə, yox! Lakin nə edəsən, onun ailə üzvlərindən, qoca aşıqlardan, onu görənlərdən, bilənlərdən döñə-döñə soruşmuşuq. Aşıq Ələsgərin oxuduğunu, yazdığını gördüm deyən yoxdur.

Aşığın əsərlərini oxuduqda onun bilik-məlumat cəhətcə çox dərin, şeir şəkillərindən istifadə cəhətcə çox mahir, dil-ifadə cəhətcə çox zəngin olduğu qənaəetine gəlirik. Onun bir çox ərəb, fars sözlərindən və tərkiblərindən məharətlə istifadə etdiyini gördükdə savadsız bir adamın bu qədər kamil olduğuna heyran qalırıq. Belə qəliz sözləri, ifadələri seçmək, onları öz yerində düzgün işlətmək üçün təkcə istedad kifayət deyildir, eyni zamanda, mütləq savad lazımdır. Lakin yuxarıda dediyimiz kimi Aşıq Ələsgər oxumaq, yazmaq bilməmiş güya savadsız olmuşdur. Yox, əslində Ələsgər savadsız deyildi. Savadi yalnız sözləri yaza bilmək, oxuya bilmək mənasında deyil, bir də bilik, məlumat,

Qüdrətli şair, ustad sənətkar

hazırlıq mənasında işlədirler. Bu mənada Ələsgər öz dövrünün çox savadlı, çox hazırlıqlı, çox kamil şəxsiyyətlərindən idi.

Yazı-oxu öyrənməkdən ötrü mühüm amillər gərək olduğu məlumdur, lakin bilik almaqdan ötrü başqa vasitələr də vardır. Biliyi, məlumatı yalnız gözlə yox, qulaqla alanlar da olmuşdur.

Xalqın şeir sənət çeşmələri bitməz-tükənməzdır. Bu çeşmələrin qaynaqları çox dərindən-qalın torpaq laylarının, sal daşların, qayaların, müxtəlif mineral sükurların altından uzun müddət axmış, nəhayət dumduru, şəffaf çeşmələr şəklində yerin üzünə çıxmış bulaqları xatırladır. Kim bu tərtəmiz çeşmələrin duru, şəffaf suyundan, aşıqlarımızın dedikləri kimi "abi-həyatdan" içmək istəməz. Qədim aşıqlarımız, el şairlerimiz, qüdrətli sənətkarlarımız məhz bu sulardan-öz rəngini, dadını taravətinə itirməmiş bu çeşmələrdən içmişlər. El yaradıcılığının tükənməz qaynaqları, şəffaf bulaqları xalqımızın geniş və hərarətli ürəyi olmuşdur. Biz aşıqlarımızın, xüsusən, qədim aşıqlarımızın ifasında dinlərkən o şeirlərin müəlliflərinin savadsız olduqlarına inanmaq istəmirik. Lakin onların hamısı zəngin xalq yaradıcılığından, hansı ədəbi irdən, hansı sənət çeşmələrindən bəhrələndiklərini öyrəndikdə, hətta təhsil görməyən-savadsız aşıqlarımızın da belə misilsiz şeirlər, fəlsəfi ustadnamələr yaratdıqlarına təəccüb etmirik.

Qədim aşıqlarımızın əksəriyyəti yazı-oxu bilməmişlər, lakin onların çoxu bilik almış - "savad" kəsb etmişlər. Aşiq Ələsgərin də mülliimləri, əsəsən, ustad aşıqlarımız, müdrik xalqımız, xalq yaradıcılığı, xüsusun dastanlarımız olmuşdur. Onun istifadə etdiyi və bizi qəliz görünən dil, ifadə və tərkiblərin çoxu vaxtı ilə klassik aşiq poeziyasında işlənmişdir.

Ərəb hürufatında ərif ("a") düz xətt, dal ("de") sıniq xətt şəklində olur. Hərflərdən obrazlar yaratdıqda aşiq bunların formasını bilməli, təsəvvür etməli idi. Aşiq Ələsgər, görünür, hərflərin şəkillərini bilmış və onlardan təşbih kimi istifadə etmişdir. Bəs savadsız olduqda o, bu hərflərin şəkillərini necə təsəvvür edə bilərdi.

XVI esrda yaşayış yaratmış Aşiq Qurbani "Olu" rədifi qoşmasının bir yerində deyir:

*Ulu divanlarda çəkilir adam,
Ərşə bülənd oldu dadı-fəryadım,
Başım üstə qanım içən cəlladım,
Sağ əlində ərif qəddim dal olu.*

Demək ki, keçmiş dövrlərdə yaşamış sənətkarlar da hərflərdən surət kimi, təşbih kimi istifadə etmişlər. Bu xüsusiyyət Aşiq Ələsgərə, eləcə də, başqa aşıqlarımıza onların savadlı və ya savadsızlığından asılı olmayaraq yazılı və şifahi şeir ənənələrindən gəlir.

NAKAM EŞQİNDƏN İNCİK AŞIQ

Deyilənə görə, Ələsgər uzun müddət evlənməmiş, Səhnəbanının eşqi ilə yaşamış, ona şcirlər qoşmuş, hətta sonralar bu əhvalatı həcmək kiçik, lakin çox qəmli, kədərli, cyni zamanda, çox maraqlı sohnəcik şəklində işləmişdir.

Səhnəbanu zorla orə verildikdən sonra onun yənina göndərilmiş "qasid"-Zöhrə qayıdış golmişdir. İntizarlı, dərdli şair həyəcanlar içindədir:

*-Söylə qasid, müxtəsori, vəssalam,
Ərzimi canana dedin, nə dedi?-*

deyə Zöhrəyə müraciət edir.

Zöhrə cavabında:

*Gedib ərzi halim yara söylədim.
İnciməsin məndən, canana, -dedi.
Zülm əliylə məni yada verdilər,
Viran qalsın belə zamana,-dedi.*

Şair "qasidə" başqa suallar dəxi verir:

*-Könül gərək istədiyin istəyə,
Dostun sözün dosta gərək dost deyə,
Rəhm eyləyib mən ürəyi xəstəyə,
Dərdimi loğmana dedin,nə dedi?*

Görünür, aşiq "qasidi" də zamandan şikayetçi kimi vermişdir. Onun dərdi də bu gənclərin dərdinə qarışmışdır:

-Zöhrəyəm, sinəmdə dərdü-qəm çoxdu,
Üstümə tökülən peykandi, oxdu,
Dünyada ədalət, həqq-divan yoxdu,
Yetirə dərdimi dərmana, -dedi.

Köhnə dünyada varın-dövlətin hökmünün, pulluların zoraklığının, qızların, qadınların hüquqsuzluğunun, gənclərin nakam eşqinin, məhəbbətinin real təsvirini verən bu səhnəcik tamam-kamal bir dastan təsirini bağışlayır.

Nakam eşqindən inicək aşiq, nəhayət, 40 yaşından sonra Kəlbəcər rayonunun Yanşaq kəndindən Anaxanım adlı bir kəndli qızı ilə evlənmişdir. Anaxanımdan aşığın 4 oğlu, 2 qızı olmuşdur. Aşıq Ələsgərin "Qərib-qürbət eldə qız sevən oğlan" misrası ilə başlanan şeiri və "Xəberin varmı?" rədflili qoşması oxuculara çoxdan tanışdır. Lakin aşığın qızına, arvadına zarafatıyan dediyi bu məzəli şeirlər onun ailə mehribanişına heç bir maneçilik göstərməmiş, əksinə bu ailənin səmimiyyətinə, möhkəmlənməsinə daha da kömək etmişdir.

Aşıq Ələsgər ustad aşiq, mahir söz sərrafı olmaqla yanaşı çox işgūzar, zəhmətsevər və əliusta bir adam idi. Əkin, biçin, xırman işləri onun xoşladığı və yaxşı bildiyi işlər idi. Aşıq Ələsgər kənd

həyat və möşətində zəruri sayılan alətlərin, demək olar ki, hamisini özü hazırlaya biliirdi. Hətta ev tikmək, arabə bağlamaq, dəyirman nizamlamaq kimi o zamana görə çox çətin olan, xüsusi ustalıq-örükçülük, dülgorlik bacarığı tələb edən çətin peşələr də əlindən gəlirdi. Buradan şairin işə, zəhmətə, əmək adamlarına xeyirxah münasibəti izahsız da aydın olur.

Şair zəhmət çəkməyənləri, faydalı iş görməyənləri, bacarıqsız "ulaqları" "bədöy deyib əbri-ətləsa bürüyənləri", - "şahlıq dama çəkənləri" təsadüfi tənqid atəşinə tutmamışdır.

Aşıq Ələsgərin yaradılığında başqa səpgidə olan tərcüməyi-hal xarakterli şeirlər də az deyildir. Şairin özünün və ya ailə üzvlərinin, eləcə də dostlarının, tanılarının başına gəlmış əhvalatla, hadisə ilə əlaqədar deyilmiş bir sıra şeirlər məlumdur. Bu hadisələrdən hələ olmayan oxucu bəzən şairin bu sayaq şeirlərinin mənasını, onun qəminin, kədərinin səbəbini düzgün başa düşməkdə çətinlik çekir.

Səhnebəni əhvalatından sonra şairi çox kədərləndirən hadisələr olmuşdur ki, bunlar aşığın yaradılığında bu və ya digər şəkildə öz inikasını tapmışdır.

Aşıq Ələsgərin uzun müddət sürgündə qalmış yaxın qohumu Molla Rəhim, təxminən 1910-1912-ci illərdə Ağkilsəyə qayıdır. Günlərin bir günündə

Aşiq Ələsgərin oğlu Bəşirin gülləsi təsadüfən Molla Rəhimə dəyib onu öldürür. 28 il sürgündə qalmış xalası oğlunun ugursuz bir təsadüf üzündən ölümü aşağı olduqca kədərləndirir:

Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydii üstümə,
Bədəndən qolumun sağı kəsildi.

Qəza tutdu, qədər məni budadı,
Ağlatdı dostları, güldürdü yadı,
Zəhrimara döndü ağızımın dadi,
Ölimdə şərbətim ağrı kəsildi.

Sonralar (taxminən 1915-ci ildə) Ələsgərin ailəsində başqa ağır hadisələr də üz verir. Aşığın xətrini çox istədiyi qardaşı oğlu (*həm də qızı unəri*) Qurban vəfat edir. Deyilənə görə, Qurbanın vaxtsız vəfatı aşığı o qədər sarsıdır ki, bu ağır itkidən sonra aşiq bir daha sazını köynəkdən çıxarıb elinə götürmür.

1916-ci ildə kənd koxası Məşədi Qasim ağa onun bir buyruğuna əməl etmədiyi üstündə Ələsgərin oğlu Əbdüləzimi qamçı ilə döyüür. Bəşir bu hadisədən çox qəzəblənir, koxanı güllə ilə vurub qaçır...

Bu səbəbdən Əbdüləzimi və aşığın qardaşı Xəlili tuturlar. Bir-birinin dalınca gölən bu böyük hadisələr Aşiq Ələsgəri uzun müddət kədərləndirir-

mişdir. Odur ki, aşığın bəzi qəmli, qüssəli şeirləri ni onun dövrü-zamani ilə, özünün və ailəsinin başına gölən bu və bu kimi hadisələrlə izah etmək daha doğru olar.

Aşiq Ələsgərin bir çox kəndlərdə, mahallarda yaxın dostları, tanıları varmış. O cümlədən irəvanlı Abutalib, qarabağlı Zamanxan oğlu Qara, ağdabanlı şair Qurban, zodlu Mirzə Bəylər və b. onun istəkli havadarlarından idilər. Öz yüksək əqli-kamalı, biliyi-məlumatı ilə başqa dostlarından seçilən Mirzə Bəylər haqqında Aşiq Ələsgər bir şeirində:

Firəng, farsı, rusı, türki, ərəbi,
Beş dil ilə var savadı, Bəylərin.

Deyə onu çox tödbirli, məsləhətçi və mədəni adam olduğuna xüsusən, bir sıra dilləri bildiyinə görə tarif etmişdir.

Zaqafqaziyənin bir çox mahal, şəhər və kəndlərini gəzmiş, görmüş, toylar, nişanlar etmiş, məclislər keçirmiş Ələsgər ustad aşiq, qüdrətli şair kimi tanındıqdan sonra hər bir aşiq onun şagirdi olmağı, ondan dərs almağı, öyrənməyi böyük şorəf bilirdi. Aşiq Nəcəf, Aşiq Mustafa, Aşiq Yusif, Aşiq Mikayıllı, Aşiq İsa, Aşiq Əsəd və başqları ustad aşiq Ələsgərin şagirdi olmuşlar. Aşiq bir şeirində:

Aşiq Ələsgərdi, mərdi-mərdana,
On iki şagirdim işlər hər yana.

demiş olsa da, onun şagirdi on iki deyil, olduq-

ca çoxdur. Çünkü Ələsgorin şagirdləri yalnız onun yanında bilavasito şagirdlik edənlər deyil, bir də o ustadin yaratdığı böyük məktəbi bitirmişlər idi. Kimi Ələsgorin özünün, kimi şagirdinin, kimi də onun inkişaf etdiriyi, yüksək pilləyə qaldırıldığı sənət məktəbinin şagirdi olmuşdur. Eləcə də Aşıq Ələsgorin öz müsəirləri və özündən sonra gələnlər, Aşıq Musa, şair Abdulla, şair Vəli, Aşıq Hüseyn (*Səmkirli*), Aşıq Şəmşir, Aşıq Mirzə, Aşıq Hüseyn (*Cavan*) mögər bu məktəbdə dərs almışlar mı?

Böyük şeir-sənət ocağının güclü, qüdrətli, aşiq məktəbinin ustası, ağsaqqalı Aşıq Ələsgor təxmini nənə 1926-ci ildə **Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş** və orada kənd qobirstanlığında dəfn edilmişdir.

KİTABLARI

Xalq yaradılığına maraq, onu sevmək, ondan öyrənmək həvəsi, demək olar ki, çoxdandır. Onun gözəl nümunələrini toplamaq və çap etdirmək toşəbbüsü hələ XIX əsrin əvvəllərindən başlanmışdır. Xalq yaradılığının bəzi nümunələri **SMOMPK***-da nəşr olunmuşdur. Lakin bu zaman görülən işlər xalq yaradılığı xəzinəsinin toplanışı, öyrənilməsi üçün kifayət deyildi, məhdud xarakter daşıyırırdı.

Azərbaycanda Sovet hakimiyyyəti illərində xalq yaradılığına münasibət kökündən dəyişdi, yeni bir vüsət aldı. Alımlorımız, folklorşunaslarımız bu sahə ilə daha ciddi məşğul oldular, daha geniş miqyasda elmi iş apardılar. Xalq yaradılığının toplanmasında, nəşrində və tədqiqində yaradıcı ziyalılara, xüsusən, şair və ədiblərimizin əməyi böyükdür. Xalq həyatı ilə dərindən tanış olan, el ruhunu yaxşı bilən, aşiq şeirinin pərəstişkarlarından olan şair Hümmət Əlizadə bu elmi, mədəni, ədəbi axtarış yolunda, necə deyərlər, "ayağından dəmir çarıqları çıxarmadı", "əlindən dəmir əsasını yero qoymadı", el-el, oymaq-oymaq gəzdi, dolaşdı, cavandan, qocadan, görəndən, biləndən aşiq şeiri sorağına düşdü.

* "Sobraniye Materiali Opisaniya Mestnostey i Plemen Kavkaz" seriyali məcmuular nəzardə tutulur.

Hümmət Əlizadə unudulmaqdə, itib-batmaqdə olan aşiq şeirlərini yorulmadan, müntəzəm şökildə topladı. O nə tapdı, nə öyrəndi onların hamisini ustadlarla, dünya görmüş, təcrübəli qocalarla bir də məsləhətləşdi, bir də saf-çürük etdi, dəqiqləşdirdi. Xalqımızın bu fikir, xoyal, arzu-əməl, şeir-sənət incilərini, mədəni sərvətlərini-aşiq poeziyasının gözəl nümunələrini, eləcə də, ustad Aşıq Ələsgərin şeirlərinin o vaxt tapılan, əldə olan qışmini kitab halında çap etdirdi. Yeri gəlmışkən demək lazımdır ki, **xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri işində Salman Mümtaz, Əhliman Axundov, Səttar Axundov kimi tədqiqatçı və yazıçılarımızın xidmətləri də az deyildir.** Xalq yaradıcılığının, xüsusilə aşiq poeziyasının, eləcə də, dastanların hərtərəfli öyrənilməsi və tədqiqi sahəsində uzun müddət məşgül olmuş və **dərin tədqiqat əsərləri yaratmış** Həmid Arası, M. Təhmasib, Ə. Qarabağlı, M. İbrahimov, M. Seyidov kimi alimlərimizin, eləcə də, Ə. Axundov, S. Yaqubova, V. Vəliyev, həmçinin Ə. Eldarov, P. Əsfəndiyev, İdris İbrahimov kimi tədqiqatçıların, folklorşunaslarının xidmətləri təqdir olayıqdır.

Aşıq Ələsgərin şeirləri öz vaxtında kağız-kitaba köçürülmədiyindən, həmişə ağızdan-ağıza, dildən-dilə gəzib dolaşığından bəzi dəyişikliklərə və təhriflərə məruz qalmışdır. Bu səbəbdən aşığın kitablarının ilk nəşrləri müəyyən qədər qüsurlu və natamamdır.

Şairin əsərləri 1934-cü ildən 1971-ci ilə kimi ayrıca kitab halında təxminən altı dəfə nəşr olunmuşdur. Müxtəlif illərdə çap olunmuş bu kitabları bir-birilə tutuşdurduqda bunların hər birinin əvvəlkilərdən xeyli fərqli olduğunu görürük.

Biz aşığın kitablarının son iki nəşrini (1956-cı və 1963-cü illərdə çap olunmuş nüsxələri) müqayisə etdikdə görürük ki, birincidə bəzi bəndlər alt-üst getmiş, bəzi misralar isə tohrif olunmuşdur.

Məsələ, kitabın 1956-cı il nəşrində ayrı-ayrı şeirlərdən aşağıdakı bəndlər düşmüşdür:

GƏRAYLILAR ÜZRƏ

"Bilmirəm" rədifi
gəraylıda:

Dilbərin qəsdinə girdim,
Ala gözlərini gördüm,
Qövr elədi köhnə dördim,
Olubdu təzə, bilmirəm.

"Tellərin" rədifi
gəraylıda:

Şəkər sözü, şirin dili,
Gümüş bilək, nazik əli,
Axşam, sabah səhər yeli,
Dəyəndə oso yellərin.

Vəsfino sözlər yaraşır,
Qolların boynumdan aşır,
Kəklik kimi qaqqıldaşır,
Gəlibdi səsə tellərin.

**"Kəklik" rədifi
gəraylıda:**

Ovçun bərədə durubdu,
Boynunu sənə burubdu,
Kamanın yaman qurubdu,
Saqın çıxma düzə, kəklik!

Dostdan dosta bu fənd olsun,
Zülf boynuma kəmənd olsun,
Bundan dönən ləvənd olsun,
İlqar qoyaq yaza, kəklik!

**"Oldu" rədifi
gəraylıda:**

I variant (1956-ci il nəşrində)
Səni məndən ayrı salan,
Filan oğlu filan oldu.

II variant (1963-cü il nəşrində)
İtkin düşdü tülək-torlan,
Sar da kəklik alan oldu.

QOŞMALAR ÜZRƏ

**"Bəyistan" rədifi
qoşmada:**

Qəza-qədər məni kəc dolandırar,
Sevgini sevgidən tez usandırar,
Bülbül özün oda salar, yandırar,
Qönçə meylim varsa xara, Bəyistan.

**"Qırmızı" rədifi
qoşmada:**

Sərrafam, gövhəri kanı itirdim,
Hesabı, dəftəri, səni itirdim,
Üzün gördüm, din-imani itirdim,
Çəkdin sinəm üstə dağı qırmızı.

**"Dağıstan" rədifi
qoşmada:**

Zalim cəllad susayıbdi qanıma,
Bizimki də qalsın haqq divanına,
Fələk cəsq atəşin salıb canıma,
Lazımdı pərvanə nara dolansın.

Aşağıın 1956-ci ildə nəşr olunmuş
kitabında "Qız sevən oğlan"
şeirinin:

Zibil çıxıb uşaqların dizindən,
On beş nökör tomizlomoz külünü.

Beyti 1963-cü il nəşrində:

Zibil çıxıb uşaqların dizinə,
Beş on adam arıdanmaz külünü.
kimi verilmişdir.

Biz aşığın kitabının iki nəşrini tutuşdurduğumuz zaman müşahidə olunan qüsurların hamisini burada göstərməyi lazımlı bilmədik.

1956-ci il nəşrində toxminən 30-a qədər belə müxtəlif sərgili düzəlişlər, toshihlər edildikdən sonra kitab 1963-cü ildə* yenidən nəşr olunmuşdur.

Götirdiyimiz misallardan görünür ki, Əlösgerin hər bir kitabının yeni nəşri qabaqkı illərə nisbotən şairin yeni tapılmış şeirləri, parçaları hesabına da ha da zənginləşir. Eləcə də, sohvən, başqa aşıqların şeirlərində Əlösgerin kitabına düşmüş parçalar çıxarılır, ayrı-ayrı misralar dəqiqləşdirilir. Ona görə də şairin ədəbi irsi, hər bir şeiri əslinə yaxınlaşdırıqca daha da bühlurlaşır, gözöləşir. Bu faydalı yaradıcılıq axtarışında Aşıq Əlösgerin oğlu Aşıq Talibin və nəvəsi İsləm Əlösgerovun zəhməti, köməyi çox qiymətlidir.

*Aşıq Əlösger. Tərtib edənləri: Ə.Axundov, M.H.Təhmasib. Redaktoru H. Arası. Azərbaycan SSR Elmlər Akademiyası. Nizami adına Ədəbiyyat və Dil institutunun nəşri.

Kitabın 1963-cü il nəşri 1956-cı il nəşrinə görə, heç şübhə yoxdur ki, çox zəngin, çox dolğun-dur. Bununla belə, aşığın bu kitabı barəsində də "tamam təshih edilmiş", "tamam kamil nüsxədir" - demək olmaz! Bu təshih olunmuş şeirlərin bozılörünün özlərinin də, düzəlişə cətiyacı vardır. İndiyədək tapılmamış şeirlərin, bəndlərin, misraların əslini aşkara çıxarmaq, kitabın yeni nəşrinə daxil etmək lazımlı gələcəkdir.

Aşıq Əlösgerin oxucuları günü-gündən artır. Onun şeirlər kitabı dəfələrlə nəşr olunduğuuna bax-mayaraq satışda bir nüsxəsini belə tapmaq müm-kün deyildir, çünki kitabların çapdan çıxdığı ilə sa-tılması bir olur.

Biz inanırıq ki, böyük aşığın, qüdrətli sənətkarın yubiley təntənəsi münasibətilə hazırlanmış şeirlər kitabı onun qabaqkı illərdə çap olunmuş kitab-larından daha dolğun, daha dəqiq və daha kamil olacaqdır.

ESTETİK İDEALI

Estetik ideal, sadəcə desək, sənətkarın ideal varlığa, həyat həqiqətinə münasibətindən doğur. Şair, aşıq, rəssam və s. sənət adamları ictimai alə-mə, möişətə gözəllik qanunlarının tələbləri, hökmələri, müddəələri baxımından yanaşır. Sənət-karın estetik idealı, "onun yaşadığı təbiati, cə-

miyyəti, ictimai zümrələri hal-hazırda necə görür, necə qəbul edir və onların sabahını necə görmək istəyir" suallarına cavab verir. Estetik ideal bütün dövrler, zamanlar üçün eyni şəkildə, eyni "normada" qalmır, o, tarixi kateqoriyadır. İctimai formasiyaların, siniflər, zümrələr tonasının, hadisələrin, vəqəfərin dəyişməsi ilə estetik ideal da dəyişir. Aşıq Ələsgərin əsərləri onun öz zəmanəsinə, həyata münasibətini, gözəlliyi və onun "qanunlarını" necə başa düşdüyünü, şairin estetik idealını açıq-aydın göstərir.

Qocaman aşiq toxminən bir əsr ömür sürmüştür. Bu uzun dövrün zəngin tarixi hadisələri onun yaradıcılığına bu və ya digər şəkildə öz möhrünü vurmamış deyildir. Buna görə də mövzu cəhətdən onun şeirlərindəki müxtəlifliyi və ziddiyətləri, xüsusən, ictimai-siyasi motivləri, dövrün öz ziddiyətləri və xüsusiyyətləri ilə izah etmək lazımdır. Aşıq Ələsgər çox həssas, gözüəcəq, hazırlıqavab bir şair, dövrünün hadisələrini duyub mənalandırıb ilən, mövzularını poetik yüksəkliyə qaldıra bilən qüdrətli sənətkar olmuşdur.

Böyük istedəda, kəsərli şeir dilinə sahib olan belə bir sənətkar heç ola bilməzdi ki, bir sıra tarixi hadisələr və uzun illər içərisində yaşadığı feodal-burjuva cəmiyyəti haqqında daha tutarlı sözlər deməmiş olsun. Lakin indiyə kimi Aşıq Ələsgərin siyasi ruhda deyilmiş bir çox şeirləri hələ tapılıb üzə

çıxarılmamışdır. Hətta əldə edilmiş qoşmaların çıxunun zamanı və məkanı da bir yerdə qeyd olunmadığından, böyük aşığın simasını tam aydınlığı ilə, hərtərəfli göstərmək müəyyən çətinliklər tərəfdır. Bununla belə, Aşıq Ələsgərin toplanmış əsərləri gözdən keçirildikdə aydın görünür ki, o, xalqın həyat və möişətinə çox yaxın, dərdlərinə qolbən şərik olmuşdur. Ona görə də bəzən bilavasitə, bəzən dolayisılıb Azərbaycanda feodal-burjuva cəmiyyətinin çirkinliklərini, bəylərin, xanların zülm və əsərətini, molla və ruhanilərin ikiüzlülüyüni, ailə və möişətdəki nöqsanları, mədəniyyətsizliyi özünə məxsus bir dillə tənqid atəşinə tutmuş, əksinə, xalqın igid oğullarını, gözəl qızlarını, gəlinlərini, yurdunun zəngin təbiətini hərarətlə bir qəlbə sevmiş və tərənnüm etmişdir.

Doğrudur, Aşıq Ələsgər öz dövrünün inqilabı ideyalarından, fəhlə hərəkatından çox uzaq olmuş və üşyançı kəndlilərin yerli bəylər və mülkədarlar əleyhinə mübarizəsində bilavasitə iştirak etməmiş, Azərbaycanda Sovet hakimiyəti qurulana kimi cəmiyyətin inkişafı, ictimai quruluşda əmələ gələcək böyük dəyişikliyi, tarixin parlaq sabahını, insanların ağ gününü, xoşbəxt gələcəyini qabaqcadan aydın görə bilməmişdir. Lakin bununla belə həssas şair, feodal-burjuva cəmiyyəti şəraitində yaşayan zəhmətkeşlərin həddindən ziyyada ağır güzəranını görmüş, mülkədarların, çinovniklərin, bəylərin

qeyri-insani röftarını, ictimai haqsızlığı, ictimai bərabərsizliyin törotdiyi faciələri dərindən dərk edə bilmışdır:

On səkkiz min alom, yetmiş iki dil,
Ülfət qırı bir bazarın içində.
Kimi al geyinir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.

Aşıq "Olmaz" rədifi bir qoşmasında "varlıqda dəst, yoxluqda kənar" olan müxənnətlərdən, "nüt-fədən pak", "loğandan halal" olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilir. Həmin şeirin son bəndində belə deyir:

Ələsgər, mətləbin xudadan istə,
Kərəm olmaz müxənnəsdə, nakəsdə,
Bayılık, göylük, səylilik olan məclisdə,
Qalma, orda xeyir, bərəkət olmaz

Aşığın dövründən narazılıq və şikayəti təxminən 1900-cü illərdə dediyi "Çəkirson" rədifi bir qoşmasında daha aydın ifadə olunmuşdur. O, bu şeiri təxminən 80 il yaşadıqdan, müxtəlif hadisələr müşahidə etdikdən, zəmanə (*dövr*) haqqında müəyyən bir nəticəyə gəldikdən sonra demişdir:

Müxənnət zəmanə, bimürvət fələk,
Şamı sübhə, sübhü şama çəkirsən.
Ləhzədə açırsan min cürə kələk,
Gah pozursan, gah nizama çəkirsən.

"Tərəqqi, tənəzzül kəməncəsini" gah zilə, gah bəmə çəkən, ləhzədə min cür kələk açan, xalqın toy məclislərini yasa döndərən "müxənnət zəmanədə" adamların cəmiyyətdəki mövqeləri onların istedad və qabiliyyətinə görə deyildi. Çox zaman heç bir bacarıq və qabiliyyətə malik olmayanlar öz malına, dövlətinə, "oslinə-noslinə görə" böyük qulluq və ixtiyar sahibi olur, yüksək mövqə tutur, başa keçirdirlər. Ona görə də aşiq feodal-burjuə dünəyindəki bu ictimai haqsızlığı kəskin tənqid edərək demişdir:

Bəhram olsun təqdir, pozulsun yazı,
Bu qurğuya heç kim olmaz irazi,
Eşşəyə çullayıb əbrü-ətləzzi,
Köhlən deyib şahlıq dama çəkirsən.

Ələsgər ömrünün axırına yaxın "koxalar-katdalar", "mollalar-qazılar", "quldurlar-qoçular" mühitində gördüyü özbaşınalıqları yenidən ifşa etmişdir. Aşıq "Çıxıbdı" rədifi, dərin mənalı, mözmunlu bir qoşmasında yaradıcılığının ilk dövrlərində köhne dünya haqqında bəzən ehtiyatla, bəzən ötəri ştrixlər halında dediyi fikirləri, şikayət və etirazları, elő bil ki, yekunlaşdırılmış, "ağalar", "bəylər" dünyasının kəskin tənqidini vermişdir:

Qoçular, quldurlar qatar taxırlar,
Fağır-füqəraya yan-yan baxırlar,
Kimi istəsələr vurur, yıxırlar,
Beşətanın çataçıtı çıxıbdi.

Pristav, naçalnik gələndə kəndə,
Obanı-oymağı vururlar bəndə.
Xərac üstə çoxu düşdü kəməndə,
Qamçıda belinin qatı çıxıbdı.

Gozirlər havalı ağalar bəylər,
Çalışır qan-tərdə naxırçı, nökər,
Müxtəsəri deyir aşiq Ələsgər,
Kovxanın, katdanın zati çıxıbdı.

Həcməcə çox kiçik olan bu qoşmada (*bəs bəndən ibarətdir*) qüdrotlı şair köhnə kəndin ağır həyat və mösiötindən unudulmaz bir epizod vermişdir.

Faşir-füqəralar qan-tor içində çalışar, nökərlor, naxırçılar zəhmət çökər, ağalar, bəylər isə havalı gozər, qoçular, quldurlar qatar taxar, beşatan gözdirir, istədikləri zaman günahsızları vurub-yixardılar. Kəndo gələn naçalniklər, pristavlar da qanun-qayda qoymaq, asayış yaratmaq əvəzinə, vergi, xərac üstündə zəhmətkəş kəndliləri qamçılığını, "ali siniflər" tərefindən amansızcasına əzildiklərini, köhnə kəndin realistik soñnələrini görürük.

Ağaların, bəylərin, əyanların ağır zülm və əsərətinə, qeyri-insani roftarına qarşı çıxanlar və ya etiraz edənlər çox ciddi surətdə toqib olunurdular. Demokratik ruhlu, açıq fikirli sayiq adamlar ya höbsə alınır, ya uzaq yerlərə sürgün edilir, ya da ölüm cəzasına məhkum olunurdular.

Cox zaman bu "günahkarlar" belə bir aqıbətdən qurtarmaq üçün, istor-istəməz, çöllərə düşür, qaçaq halında yaşamalı olurdular. Söz yox ki, bu "qaçaqlar" camaat, el əleyhinə deyil, pristavlar, naçalniklər, çinovniklər əleyhinə vuruşurdular. Ona görə də camaat, el bu cür "qaçaqları" imkan tapdıqca saxlayır, əlö verməyir, onlara mənovi dayaq olur, öz mahni və tərifləri ilə o igidləri çinovniklər əleyhinə daha da ruhlandırdı.

Aşiq Ələsgər "Dəli Ali" rədifi qoşmasında:

**Gün kimi aləmi tutubdur adın,
İyidər sultani, xani Dəli Ali ***

deyə tüsənginin gülləsi daşa işləyən, "yüz düşməni tək qaytaran" Dəli Alının hər yanı tutan şöhrətindən, qubernatları vahiməyə salan, naçalnikləri titrədən hünərindən çox möftunluqla danışır:

**Süzəni götürüb minəndə ata,
Fələk əhsən deyir boy-a-büsata,
Nərə çəkib təpinəndə saldata,
Sel kimi axıdır qanı Dəli Ali.**

Aşiq Ələsgər "Dəli Ali" rədifi qoşmasında, "Kimi", "Deyin" rədifi müxəmməslərində Dəli Alını və onun başının adamlarını, yaxın dostlarını tərif etdiyi zaman onlara aydın bir cəbhədən, xalq

* Oxunanda Dələli oxunur.

cəbhəsindən, el cəbhəsindən yanaşmışdır. Bu müxəmməslərdə aşiq Dəli Alının və onun dəstosundə iştirak edən adamların qoçaqlığından fəxrə danişir:

**Dəli Alı bir sədd açıb,
Şah Abbas dövram kim...**

Göründüyü kimi, Aşıq Ələsgor Dəli Alını, onun başının igidlərini və yiğincaqlarını, toylarını ürək-lə tərif etmişdir. Söz yox ki, aşiq daha bir çox möclislərə düşmüş, daha bir-çox adamlarla tanış olmuşdur.

Sual olunur, o, tanış olduğu hər adamı tərif etmişdirmi?

Əlbottə, yox! Onun fikrinə, aşiq, "xalqa həqiqətdən mətləb qandırma", "danişdigi sözün qiymətini bilməlidir", "el içində pak oturub pak durmali" dir. O, şəxsiyyətində üç məshhuru (*bəylük, göylük, saylık*) birleşdirən adamlardan uzaq olmayı tölgin edir. Çünkü zülmkarlıq, xəsislik, ağılsızlıq hökm süron möclisdən heç bir fayda oxz oluna bilməz. Ələsgor yeri düşdükcə tüfəyilərin, müftoxorların və eləcə də başqa monfi təbiəti şəxslərin konkret prototiplərini nişan alıb cürətlə satira atəşino tutmuş, onları, necə deyirlər, "rüsvayı-cahan" etmişdir.

Aşıq Ələsgəri ateist, etiqadsız hesab etmək düzgün olmazdı. Eləcə də, qədim aşiq şeir dilinə çıxan düşmüş dini ifadə, toşbih və istiarolordan istifadə etdiyinə görə onu mömin, dindar saymaq da sohv olardı.

Ələsgor şeirlərində, koskin höcvlərində yalançı dini töbliqatçıları, ruhaniləri, mollaları, qazılıları möhkəm qırmanclamışdır. "Çixıbdi", "Görmodim", "Mollalar", "Eyloyok" rədifi qoşma və müxəmməsləri buna aydın misal ola bilər. "Söyüd ağacı kimi bar verməyən", "doğru-dürüst etibarı olmayan", "xain", "yalançı" və soyğunçu mollalar haqqında aşiq belə deyir:

**Yoxsulun mahni halal bilərsiz,
Şeytanı-ləindən mətləb dilərsiz,
Əskik danışarsız, artıq gülərsiz,
Namus-qeyrətiniz, arımız olmaz.**

Ələsgor "Çixıbdi", "Olma" rədifi qoşmalarında olduğu kimi, "Mollalar", "Eyloyok" rədifi satirik müxəmməslərində də mollaları, qazılıları, keşifləri əsaslı suretdə ifşa etmişdir. Əynino oba geyib, belinə qurşaq bağlayıb, başına da əmmamo qoyub, bir sözə, öz cildini dəyişib, İran zəhmətkeşlərini soyub, sonra da Azərbaycana keçən bu "şeyx nəs-rullalar" haqqında "Mollalar" rədifi müxəmməsinin bir yerində aşiq belə deyir:

**İrandan adlayan molla,
Avam tapıb göyçəlini,
Adını binamaz qoyub,
Kəsir kasıbin əlini.
Urzunu halal bilir,
Qəzayla yeyir mahni...**

Harada bir göyçök arvad görondo onun telindən qoparıb cadu yazan, harada bir vay səsi eçidəndə oraya "quzğun kimi qanad çalan", "xeyrat aşına yığışan" mollaların, qaziların firıldaq və cəfəngiyatı haqqında aşiq xobordarlıq edərək:

Eşidin, ay camaat,
Olmayın onlara tabı.

deyə xalqı gözüəçiq və sərvaxt olmağa çağırır. "Çixıbdır" rədifi qoşmasının bir bəndində ruhani-lərin köhnə zamanda xalqın başına gotirdiyi oyunları acı-acı sadalayır:

Əlimizi aparıbdır sərt ayaz,
Ruzumuz olubdur gündən-günə az,
Molla şeytan olub, axund şeydbaz,
Məşədi, kəlvayı lotu çıxıbdı.

Doğrudur, keçmiş aşıqlar mollaları, qazları Ələsgərə qədər də tənqid etmişlər, lakin onların heç biri bu firıldaqçıları Ələsgər kimi belə açıq-aydin, belə kəskin və qətiyyətlə ifşa hədəfinə çevirməmişdir.

"Xəbərin varmı?" rədifi və "Qərib-qürbat eldə qız sevən oğlan" misrası ilə başlanan həcvlər, qoca aşıqların dediyinə görə, Ələsgərin bilavasitə öz ailə həyatı ilə bağlıdır. Aşiq gələn elçi-lərə qızını tərif etmək əvvəzinə belə demişdir:

Qərib-qürbat eldə qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını.
Qulluğa buyursan, qulluğa getməz,
Tanrı qırsın qız doğanın belini.

Doqquz aydı düşüb çuxanın bəhsı,
Beş aydan bir gəlir cəhrənin səsi,
Paslanıbdı iyi, çıxmır düyçəsi,
Küllüklərdə gəzir corab milini.

Yaxud, həmişə başqalarına gözəlləmələr qoşan Ələsgərdən öz arvadı tərifnamə umarkən aşiq zərafatyana belə demişdir.

O zaman ki, gəldin bizə,
Mail olduq ala gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?

Ələsgərin ailə həyatı ilə, tərcümeyi-hali ilə bilavasitə bağlı olsa da, olmasa da bu şeirlərdə tənqid edilən möşət tərzi yalnız bir-iki ailəyə məxsus deyil, cyni zamanda, bir çox köhnə kəndli ailələri üçün tipikdir. Yumoristik ruhda yazılmış həmin parçalarda aşiq ayrı-ayrı məsələlərə də toxunmuşdur. Lakin o, əsasən ailədə, möşətdə müşahidə etdiyi natəmizliyi və səliqəsizliyi tənqidə tutmuşdur.

Köhnə həyat, möşət tərzi, əxlaq və rəftar normaları, aşığın yuxarıda haqqında danışdığımız şeirlərində olduğu kimi, "Hayıfsan", "Danışma" rədifi-

li qoşmalarında da tənqid edilmişdir. Bu qoşmalar-
da istifadə edilən bədii vasitələr-dil, ifadə, təşbih
və s. nöqsanları tənqid üçün müəyyən gülüş doğur-
sa da, həmin şeirlərin ahəngi müləyim və yumşaq-
dır. Bunun əksinə, aşağıdakı şeirlərinin intona-
siyası olduqca ciddi, dili olduqca köskindir. Burada
istifadə olunan bədii vasitələr, oxucuda tənqid
obyektiyin qarşı sadəcə gülüş deyil, cyni zamanda,
kin və qəzəb hissələri doğurur. ("Mollalar", "Eylzyək",
"Şair Nağı" rədiyfli həcvlərində gördüyüümüz kimi).

El sənətkarlarının, aşağıdakı ictimai mövqeyi, mə-
suliyyəti, tərbiyəci olmaq borcu Aşıq Ələsgərin us-
tadnamələrində öz parlaq ifadəsini tapmışdır. O,
aşağıın el içində özünü aparmaq qaydaları, nümunə-
vi davranışları və mədəniyyəti barəsində elə səmi-
miyyətlə səhbət açır ki, bununla onun da öz mənə-
vi zənginliyinə, estetik idealinə, humanizminə dair
oxucu və dinləyicidə müəyyən təsəvvür oyadır.
Lövgəliq əleyhinə deyilmiş, humanist fikirlər, insa-
ni rəftar töbliq edən bir ustadnaməsində oxuyuruq:

Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
Çor deməyin nəfi nədir dünyada?
Abad könül yixar, pərişan eylər.

Aşıq öz ustadnamələrinin birində, mərifətli ol-
mağı insanlığın əsas şərtlərindən biri hesab edərək
yazır:

Arif məclisində bir söz söylərəm-
Nə hədyan, nə çəşqin, nə qələt olmaz.
Nütəfədən pak olan, loğmadan halal,
Mərifət elmində nabələd olmaz.

Aşağıın çox zaman sadəcə nəsihətəmiz didak-
tik şeirlər təsiri bağışlayan ustadnamələri əslin-
də fölsəfi şeirlərdir. Biz bu şeirlərdə həyat, sənət,
dostluq, iigidlik, dünya-aləm və i.a. haqda ümumi-
leşmiş, hökmələr halına golmuş fikir və mülahizələ-
rə təsədüf edirik.

Aşıq Ələsgər xalq pocziyasının
qoşma,
gərəylih,
təcnis,
ustadnamə,
deyişmə,

bağlama və s. kimi zəngin şeir şəkilləri və baş-
qa xüsusiyyətlərindən nəinki bacarıqla bəhrələn-
miş, hətta özü yaradıcı bir sənətkar olaraq bu for-
maları müəyyən dərəcədə inkişaf etdirmişdir.

Ələsgərin zəngin, rəngarəng yaradıcılıq xəzi-
nəsində qoşmalar çox geniş yer tutur. Bu qoşma-
ların bir qismi, yuxarıda göstərdiyimiz kimi, icti-
mai-siyasi mahiyyət daşıyan şeirlər, tərif, tərənnüm,
tənqid və həcvlərdir; qalanı demək olar ki,
məhəbbət lirikasına həsr edilmişdir.

**AŞIQ ƏLƏSGƏRİN MƏHƏBBƏT
LİRİKASI**

Aşıq Ələsgərin aşiqanə şeirlərinin əksəriyyətini şərh və izah etmək çox çətindir. Çünkü bu şeirlərin çoxunda konkret zaman və məkan daxilində baş verən müəyyən hadisə və iş deyil, ümumiyyətlə ürək döyüntüləri, hissələr, həyəcanlar ifadə olunur. Bununla belə, bu maraqlı və hərtərəfli lirika xüsusunda bəzi mühəhizələr söyləmək olar. Məhəbbət lirikası Aşıq Ələsgər yaradıcılığının ən zəngin və qüvvətli qolunu təşkil edir.

Deyirlər ki, Ələsgər cavan ikən öz kəndlərin-də Səhnəbəni adlı bir qızı sevmişdir. Lakin o qızı, muzdurluq edən Ələsgər deyil, vari-dövləti, adı-sarı olan bir başqasına əra vermişlər. Bu əhvalat Ələsgəri uzun müddət kədərləndirmişdir. Aşıq Ələsgərin bir sıra gözəl şeirləri onun bu şəxsi cəq-məhəbbət macərosu ilə bilavasitə əlaqədar deyilmişdir.

Qalan aşiqanə qoşmalarının bir qismi də eldə-obada seçilən konkret gözəllərin tərifinə, digər qismi isə aşıq poeziyasında ənənə halına gəlmış mövzulara, ümumiyyətlə sevgiyə, qız-gəlin, insan və təbiət gözəlliyinə həsr edilmişdir. Bu qoşmalar içinde insan qəlbinin tam dərinliklərinə qədər işləyən, oxucusunu bəzən coşdurən, valəh edən, bəzən də kədərləndirən olduqca mənalı və şirin şeirlər vardır.

Aşıq Ələsgər məhəbbət lirikasının ölməz nümunələrini yaratmışdır. Bu cohdən mübaligəsiz deşək, yazılı ədəbiyyatımızda Vaqif hansı mövqeyi tutursa, Ələsgər də aşıq poeziyasında həmin mövqeyi tutur.

Vaqif ənənəsinin bir sıra xüsusiyyətləri aşığın şeirlərində, xüsusən gözəlləmələrində açıq-aşkar hiss olunmaqdır. Onun tərənnüm etdiyi gözəllər sənətkarın incə müsahidəsi nəticəsində eldə-obada, toylarda, nişanlarda və başqa şənliklərdə rast gəldiyi qızlar, gəlinlərdir.

"Bir gözəl görmüşəm Çayqılınclıda" misrası ilə başlayan qoşmasında, "Çıxdınız qarşımı dəsto gözəllər" rədifişli şeirində adları çəkilən Minəş, Əsli, Güllü, Pərzad, Göhr, elcə də, digər qoşmalarında rast gəldiyimiz Kəklik, Gülxanım, Qəmər, Maral, Ceyran, Bəyistan, Səlbə, Güləndam, Gülpəri, Müşgünaz, Telli, Xurşud, Şəkər, Mələk, Pəri, Həcər, Yetər, Gilas... öz zahiri və batını gözəlliyi ilə aşığın diqqətini cəlb edən konkret şəxslərdir. Bunların bəziləri hal-hazırda yaşıyır.

Aşıq Ələsgər görüb tanış olduğu el gözəllərinin hər birinin özüne məxsus libasını, hərəkətini, davranışını və bir sıra gözəl möziyyətlərini real boyalarla, yüksək estetik zövqlə tərənnüm etmişdir.

Aşıq tərif etdiyi qızların şuxluq və incəliyini, gəlinlərin molahət və gözəlliyyini nəinki olduğu ki-mi verə bilmmiş, hətta onları bəzən yüksəltmiş,

müyyəyən dərəcədə "ilahilosdirmişdir".

Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan!
Gəl elə süzdürmə ala gözləri,
Vurma ürəklərə yara, Bəyistan!

Yaxud aşığın məşhur "Sarı köynək" rədifli qoşmasını nəzər salaq:

Cılvelənib nə qarşında durubsan,
Anam sənə qurban, ay sarı köynək!
Mələksən çıxıbsan cənnət bağından,
Heç kəs olmaz sana tay, sarı köynək!

Yaxud da, bu cəhətdən, aşıqların sevə-sevə oxuduqları "Müşgünəz" rədifli qoşmasına diqqət yetirək:

Səhər çığı mah camalın görəndə,
Xəsta könlüm gəldi saza, Müşgünəz!
Sona tək silkinib gərdən çəkəndə,
Bənzəyirsən quba-qaza, Müşgünəz!

Aşıq Ələsgər məhəbbət lirikasında, ictimai motivləri gücləndirməkdə, qızı, qadına feodal münasibətin doğurduğu fəlakətləri, iztirabları ifadə etməkdə aşiq sələflərindən çox-çox irəliyə getmişdir:

Gövhər qalb qədirbilməz əlində,
Tərlan olub sar əlinin dustağı.

deyərək məhəbbətsiz nigahın acı nəticosunu yanaya söyləmişdir.

Aşığın Səhnəbəni əhvalatı ilə əlaqədar, deyişmə tərzində:

-Söylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə dedi?
Bülbül tak asmana yetişib nalam,
Səhni-gülüstana dedin, nə dedi?

bəndi ilə başlanan bir şeirinə "qasidin" (*Zöhrənin*) cavabı şəklində söylədiyi qoşması bu cəhətdən daha maraqlıdır:

-Gedib ərzi-halın yara söylədim,
İnciməsin məndən canana,-dedi.
Zülm əliylə məni yada verdilər,
Viran qalsın belə zəmanə, -dedi.

Göründüyü üzrə Zöhra "qasid", aşığın sevgilisinin yanından kədərli bir xəborlə qayıtmışdır. Qız, istəklisi aşağı yox, zorla başqasına verildiyindən şikayətlənmiş, "viran qalmış zamanaya" qarğışlar yağıdirmışlar:

-Seyrağıblar aralığı qatdılar,
Zülm ilə boynuma kəmənd atdlar.
Atam-anam məni pula satdılar,
Onlar yetişməsin imana-dedi.

Zöhrəyəm, sinəmdə dərdü-qəm çoxdu,
Üstümə tökülen peykəndi, oxdu,

Dünyada ədalət, haq-divan yoxdu,
Yetirə dərdimi dərmana-dedi.

Baxın, bu iki-üç bəndlik şeirdə nə qədər şikayət, nə qədər ürək ağrısı, nə qədər dərd, ələm vardır. Həqiqi şeir dili ilə deyilmiş bu odlu misralar-gənclik arzuları puç olmuş, əziz sevgilisi ad-sana, vara-dövlətə satılmış, eşqi-məhəbbəti ayaqlar altında tapdanmış dordlı bir aşığın köhnə dünyadan, "viran qalmış zamanadan" dörin narazılığı, şikayətidir.

Yeri gəlmışkən demək lazımdır ki, şəxsi eşq və məhəbbət macərası ilə əlaqədar qoşmalarında belə, aşığın öz istəklisindən etdiyi giley-güzardan çox "adıl divan bu yerlərdə tapılmaz", "ya bəxt ya-tub, ya zamana dönübür" deyə onun öz dövründən şikayət və narazılıq ctdiyini görürük. Bu səbəbdən belə aşiqanə qoşmalarını aşığın yalnız şəxsi, intim hisslerinin ifadəsi hesab etmək doğru olmazdı.

Doğrudur, Aşıq Ələsgər uzun müddət Səhnəbanını unutmamış, onun haqqında dərdli şeirlər söyləmişdir. Bununla belə, puça çıxmış arzusu, nə kam eşqi onu ruhdan sala bilməmiş, aşığın öz yurduna, xalqına böyük ümidi və məhəbbətini sarsıda bilməmişdir.

Ələsgərin sözləri nə qədər qanadıldırsa da onun könlü doğma torpağa möhkəm bağlı olmuşdur.

İstəsən ki, Ələsgəri görəsən,
Göycə mahalidir, mahalim mənim! -

sözlərini aşiq boş yerə deməmişdir. Onun qəlbi "kamalından morisət dərsi aldı" xalqa, qucağında yaşadığı ana torpağa və bu torpağın uca dağlarına hörmət və minnətdarlıq hissələri ilə doludur.

Yayda yaylağımı, qışda ovlağım,
Yazda seyrəngahım bu dağlar mənim.

Ustad aşiq təbiöt gözəlliyini xüsusi bir məhəbbətə tərənnüm etmişdir. Onun şeirlərində başı qarlı dağların tomiz havası, yaşıl yaylaqların füsunkar mənzərosı, ağ çayların şiriltisi, güllərin, çıçək-lərin ötri və təravəti duyulur:

Bahar fəsləi yaz ayları gələndə,
Süsənli, sünbülli, lalalı dağlar.

... Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur.
Çəsməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, mələli dağlar.

Yuxarıda götirdiyimiz misallardan bir daha aydın olur ki, humanist şair dünyada haqq-ədalət, həyatda doğruluq-düzlük, bərabərlik görmək, hər şəyi gözəl, məzmunlu-mənalı görmək, "məcazi" görmək istəmişdir.

ƏLƏSGƏRİN ESTETİK İDEALI:

Birinci - təbiət gözəlliyi (*qışın, yazın, dağın, aranın*), yaşadığı və mənənə bağlı olduğu torpağın tərənnümü.

İkinci - insanın fiziki, zahiri gözəlliyi, cləcə də, batını (*yəni mənəvi*) gözəlliyi və bunların tərənnümü.

Üçüncü - insanın etibar, sədaqət, dostluq, ədalət, mərifət kimi bəşəri məziiyyət və keyfiyyətlərinin gözəlliyi və bunların tərənnümü.

Dördüncü - əmək adamlarının, yoxsul kəndlilərin öz haqqını-muzdunu almaq, azadlığını, ixtiyarıni qazanmaq üçün mübarizə edənlərin, hünər, cəsarət göstərənlərin tərifi, tərənnümü və s. Bunlar böyük şairin, ustad aşığın həyata poetik baxışının, estetik idealının ünsürləri, ayrılmaz hissələridir.

POETİKASI

Ələsgərin şeirləri nə səbəbə belə güclü, belə təsirlidir? Bu suala dərhal cavab verirlər ki, Ələsgər böyük fitri istedada malik olmuşdur.

Doğrudur Ələsgər fövqələdə istedadı olan sənətkar idi. Onun nadir qabiliyyətini, məharətini inkar edən bir alim, bir yazıçı, bir qələm öhli, tapilmaz. Lakin fitri istedad hər hansı bir yaradıcılıqda, cləcə də Ələsgər yaradıcılığında yüksəlişin, böyüklüyün yeganə səbəbi deyildir. Fitri istedadının tərəqqi və inkişafı üçün başlıca səbəb olsa da o, böyük bir yaradıcılığın bütün suallarına və toləblərinə cavab vermir.

Ələsgərin müasirlərindən fitri istedada malik aşıqlar az deyildi. Bununla belə, onların heç biri Aşıq Ələsgər seviyyesinə qalxa bilmədi. Sənətkarın tərəqqi və inkişafında fitri istedad və qabiliyyətlə yanaşı bir sıra başqa səbəblər və amillər də mühüm rol oynayır. Öz sənətini dərindən sevmək, ona sahib olmaq, hakim olmaq və bu yolda yorulmadan səy göstərmək, ömrü-gün qoymaq da çox vacib şörtdir.

Ələsgər yaradıcılığı, dediyimiz kimi, öz köklərilə zəngin xalq sənətinə, xüsusən aşiq poeziyasına üzvü surətrdə bağlıdır. Həssas aşiq xalqımızın dərin kamalından, müdrik aqlından, incə zövqündən ustalıqla bəhrələnmiş, özündən qabaq yaranmış

zəngin ədəbi-bədii irsi dərindən öyrənmiş və ondan yaradıcılıq məharətələ istifadə etmişdir.

Müasir aşıqlarımızın istifadə etdikləri şeir növləri (şəkilləri), tərzləri və motivlərinin bir çoxu Aşıq Ələsgərə qədər də vardi. Hətta onların bəzilərindən Qurbani, Abbas Tuşarqanlı, Xəsto Qasım kimi qədim və ustad aşıqlarımız istifadə etmiş, lirikanın, aşiqano şeirlərin gözəl nümunələrini yaratmışlar. Hələ, çox güman ki, adlarını çəkdiyimiz klassik aşıqlara - şairlərə qədər də xalq şeiri ruhunda gözəl şeirlər yazan, şirin mahnilər deyən aşiq və şairlərimiz olmuşdur. Yoxsa birdən-biρə Qurbani kimi, Abbas Tuşarqanlı kimi ustad aşıqlar, kamil şairlər yetişə bilməzdi.

Aşıq Ələsgər qədimdə şair və aşıqlarımızın əsr-lərdən bəri yaratdığı sənət xəzinəsində, çox zəngin və rongarong şeir incilərindən-növlərindən, tərzlərindən bir zaman bəhrələnmiş və öyrənmiş olsa da, sonralar özü bu növlərin və tərzlərin hər birini sənətkarlıqla işləmiş, məharətələ inkişaf etdirmiş, onları yeni və yüksək bir pilləyə qaldırmışdır.

Böyük şair Ələsgərin qeyri-adi istədədi, özünə xas bədii təfəkkürü, güclü məntiqi, parlaq obrazlar sistemi, səlis bədii dili, şeirlərindəki misilsiz ifadə aydınlığı, gözəlliyyi və bu kimi digər səciyyəvi möziyyətləri onu özündən qabaq və sonra gəlmış aşıqlardan tamamilə fərqləndirir.

Ələsgər öz dövrünün çox bilikli, məlumatlı adamı, ustad aşığı, qüdrətli şairi idi.

Əlbətta, onun bilik-məlumat mənbəyi təkcə yaşadığı mühit - Göyçə mahalı (və *Göyçə aşıqları*), eləcə də, səfər etdiyi başqa mahallar, başqa obalar, oymaqlar deyildi, bir də qədim kitablardı. Ələsgərin el şairlərini, müdrik qocaları, təcrübəli aşıqları çox maraqla dinlədiyini, savadlı dostlarına, tanışlarına maraqlı kitabları oxudub diqqətlə qulaq asdığını, onlardan eşqlə, həvəslə öyrəndiyini söyləyirlər

Aşıq Ələsgəri şəxsən dəfələrlə görmüş və onu yaxşı tanıyan Aşıq Şəmşir deyir ki, "Aşıq Ələsgər atamla (Ağdabanlı şair Qurbanla) yaxın dost idi. O tez-tez bizə gələr, atamla mehribanlıqla görüşər, sazdan sözdən səmimi, şirin səhəbətlər edərdi. Ələsgər atama o dövrün maraqlı hesab olunan kitablarından oxudar, onu çox maraqla dinləyərdi. Sonra da onlar oxunan kitablar, şeirlər və havalər haqqda səhəbət açardılar.

Ələsgər dövrünün olduqca bilikli, məlumatlı adamı, ustad aşığı, böyük sənətkarı idi. Bununla belə, o yənə də öyrənməyə, öz bilik və məlumatını artırmağa çalışırdı"

Doğrudur, Aşıq Ələsgər öyrənirdi, həm də çox səy və mətanətle ... Ancaq onun "təhsil programı" yalnız bu deyilənlərdən ibarət deyildi, daha geniş və daha dərin idi. Biz böyük sənətkarın çox məhərətlə istifadə etdiyi bütün şeir formaları və bədii irsinin bir çox özünə xas poetik cəhətləri, xüsusiyy-

yetləri üzərində ətraflı dayanmaq imkanına malik deyilid. Bu kitabçanın qabaqkı fosillərində şair şəkillərinin bəzilərinə aid şairin əsərlərindən bəndlər, misallar götmüş, fikir və mülahizəmizi qismən söyləmişik. İndi aşığın dil, üslub, saz-söz sənəti, şair şəkilləri və tərzləri kimi bir sıra əlaqədar məsələlər üzərində müxtəsər də olsa dayanmayı lazımlı bilirik.

Aşiq Ələsgər şeirlərinin poetik xüsusiyyətləri haqqında danışmadan qabaq "dərslər" və "tərzlər" haqqında bir-iki söz demək istərdik.

AŞIQ POEZİYASINDA "DƏRSLƏR" VƏ "TƏRZLƏR"

Aşiq poeziyasında şair şəkilləri ilə yanaşı "dərslər" və "tərzlər" dəxi vardır. Şeirin formaları (şəkilləri) haqqında səhbət edəndə, təessüf ki, "dərslər" və "tərzləri" də buraya daxil edirlər. Bu, elbəttə, düz deyildir. "Dərslər" və "tərzlər" şeirin şəkli xüsusiyyətlərinə, (*vəzninə, qafiyəsinə, misraların, bəndlərin düzünlüşünə və s.*) aid deyil, məzmunu, menaya, bunların ifadə və ifa olunmasına aiddir. Aşiq sənəti ilə bilavasitə əlaqədar olan həmin məfhümlərin mahiyyəti nədən ibarətdir?

DƏRSLƏR:

1.Dərsi-ədəb (aşığın davranışı, ədəb-ərkan gözləməsi, həyatda və məclisdə oturuşu-duruşu ilə nümunə göstərmək üçün azx etdiyi əxlaqi vərdişlərin nümayishi).

2.Dərsi-idrak (dünyani necə dərk etmək, necə başsa düşmək? Bəzi nəşihətəmiz şeirləri, ustadnamələri və fəlsəfi şeirləri buna misal göstərmək olar.)

3.Dərsi-imtahan (deyişmələr, bağlamalar, qifil bəndlər və s.)

TƏRZLƏR:

1. Tərzi-hərəkət (aşiq mahniların, xüsusən, dastanların ifasında öz hərəkətlərini ayrı-ayrı səhnələrə, epizodlara görə qurmali, uyğunlaşdırılmalıdır).

2. Tərzi-ifadə (aşiq mahniların, dastanların mövzularına, səhnələrinə münasib hava (musiqi), ahəng seçilməlidir).

3. Tərzi-zinət (buna aşıqlar "bəzək", yaxud "xal" da deyirlər. "Bəzək" sözləri yerində işləndiyi zaman mahnılara şirinlik götürür. Lakin bəzən çalınan hava ilə oxunan söz arasında müəyyən uyğunsuzluq olur. Aşıqlar bu uyğunsuzluq duyulmasın deyə "körpə quzu", "dəli ceyran", "alagöz maral", "dərdin alım", "qurban olum" və i. a. kimi köhnəlmüş "bəzək" sözlarından istifadə edirlər. Belələri haqqında xalqın belə bir kələmi var: Aşığın sözü qurtaranda "neynim-neynim" deyər).

Gözolləmələrə, lirik şeirlərə, mahnılara münasib "xallar", "bozok" sözləri vuruş sohnələrində, davanın-dalaşın qızığın yerində (*deyək ki, "cəngi", "misri" havaları çalınub oxunduğu zaman*) istifadə edilər gülüş doğura bilər. Mübarizo sohnələrinə ayrı, müna-sib "xallar", "bozok" sözləri seçmək gorokdır!

Yeri gəlmışkən demək lazımdır ki, aşıqların şeirlərini şairlərin şeirlərindən fərqlindirən başlıca şort qoşma, goraylı, müxəmməs və s. formalardan istifadə olunması deyil (*bu formalardan şairlərimizin əksəriyyəti də istifadə etmişdir.*) aşıqların eyni zamanda, bu "dörsərlər"dən və "torzlor"dan bohrolonib yerinə göro bunları bollaça tövbəq etməlidir.

Biz Aşıq Ələsgörin zəngin və qiymətli şeir irsi osasında onun çox dorin, çox monah dörsələrini hovoslo öyrənirik. Şeir-sənət əhlini uzun müddət heyran qoyan bu "dörsərlər" yüzlərə aşığın ədəb-or-kan, aql-kamal və morifət dörsi olmuşdur. Lakin böyük aşığın ifaçılıq sənətinə-onun müxtəlif torz-lərənə necə istifadə etdiyini yaxşı bilmirik.

Tə osslüf ki, bu xüsusda müasirələrinin yazılı mö-lumatı, izahatı, yaxud bu gözəl sənətin cüzi hissə-sini obidiləşdirən bir kino kadri çökilib yadigar qalmamışdır. Biz qoca aşıqlardan onun yalnız inco, zil və mölahətli səsi olduğunu, çanağı bütöv yonul-muş sazını solaxay tutduğu və gözol havalar əlib-oxuduğunu eşimmişik.

ÜSLUBLARI

Üslublar haqqında iki söz. Ədəbiyyatşunasları-mız çoxdan bəri "el ədəbiyyatı", "el şairləri", "klassik şairlər", "aşıq üslubu", "aşıq üslubunda yazan şairlər" kimi ifadə və terminlərdən istifadə edirlər. Doğrudur, çoxdan bəri elmi dilimizə düşmüş bu terminlər, əsəson, hansı şairin hansı vəznlərənən, şeir formallarından, yazı və ifadə torzlarından istifadə etdiyi barədə ilk məlumat verməkədə bizi kömək edir. Lakin bu məlumat və "müyyənlik" hər bir aşiq və şair yaradıcılığının yalnız zahi-ri cəhətlərini, şəkli cəhətlərini müyyəyon edir. "Aşıq şeiri", "aşıq üslubu" deyəndə, adətən, aşıqlarımızın qoşma, goraylı və i. a. şeir şəklillərindən istifadə etdiklərini nəzərə alırlar.

Yeri gəlmışkən demək lazımdır ki, bu bədii for-maları, şeir şəkillərini yalnız aşıqlar yaratmışlar, həm də bunlardan yalnız aşıqlar istifadə etmirlər. Bu formalardan şairlərimizin əksəriyyəti istifadə etmişlər və indi də bunların bir çoxundan istifadə edirlər. Səhvən təsəvvür edilən bu vahid "aşıq üslubu" təkcə "aşığın üslubu" deyildir, həmin şeir şə-killəri təkcə aşıqlara məxsus deyildir. Bu, əslində bizim milli şeir formamızdır.

Ona görə də bu terminlər çox şortıdır. Məlumdur ki, ədəbi üslub aşığın, şairin yaradıcılığının yalnız şəkli cəhətlərini əhatə etmir. Biz eyni for-

malardan istifadə etmiş sənətkarların hər birinin bəzən tamamilə ayrı-ayrı ideya cəbhələrində durduqlarını, ayrı-ayrı üsluba mənsub olduqlarını bilirik. Ona görə də cyni şeir formalarından istifadə edənlərin hamisini cyni üsluba mənsub etmək düzgün deyildir. Vahid aşiq poeziyası üslubu olmadığı kimi "aşiq poeziyası üslubunda yazan şairlər" ifadəsi də çox birtərəflidir.

"Şifahi ədəbiyyat", "yazılı ədəbiyyat" terminlərinin hər biri müəyyən sahəyə tamamilə müvafiq olduğundan bu ifadələr tamamilə dəqiq, tamamilə öz yerindədir. Lakin ədəbiyyatı klassik ədəbiyyat və şifahi ədəbiyyat deyə təsnif etdikdə, qruplaşdırıldıqda bunlar bəzən anlaşılmazlığa və uygun-suzluğa səbəb olur. Belə çıxır ki, şifahi ədəbiyyatın gözəl nümunəleri, klassik şairləri olmayıb. Heç şübhə yoxdur ki, Vidadi klassik şairdir, gözəl şairdir.

Bəs Ələsgər necə?

Əlbəttə, Ələsgər də klassik şairdir. Nədənsə xalq yaradıcılığından söhbət gedəndə alimlərimiz onların haqqında klassik şair, klassik aşiq sözünü işlətməyə ehtiyat edirlər. Belə təsir bağışlayır ki, hərgələ biri (*yazılı ədəbiyyatın nümayəndəsi*) qədim zamanlarda iki-üç orta səviyyəli şeir yazıbsa, o klassikdir, ancaq onlarca dərin mənalı ustادnamələrin, gözəl qoşmaların və gərəylilərin müəllifi (*şifahi ədəbiyyatın nümayəndəsi*) klassik deyildir.

Görünür ki, bu ifadələr xalq yaradıcılığının, aşiq şeirinin osil mahiyətinin düzgün anlaşılmasına, ədəbi üslubların düzgün şərhinə yaxşı kömək etməyir.

Şifahi və yazılı ədəbiyyatın hər birinin klassik nümunələri olduğu kimi onları yamsılayanlar, epiqonlar da olmuş və indi də yox deyildir. Aşiq Ələsgər isə şeirin ən gözəl incilərini yaratmış, əsərləri xalq tərəfindən böyük rəğbətlə qarşılanmış, sənətkarlığı və fövqəladə məharəti ilə özündən sonra gələn bir sıra sənət adamlarına - aşıqlara, şairlər xeyirxah təsir göstərmiş klassik şairlərimizdəndir.

AŞIQ ƏLƏSGƏRİN ŞEİR DİLİ

Aşıq Ələsgərin şeir dili, özünəxas şeir üslubu bir sira möziyyətləri ilə başqa aşiq və şairlorin dilindən, üslubundan tamamilə seçilir.

Aşığın, şairin dil zənginliyi onun bədii cəbbəxanasının zənginliyi, imkanının böyükülüyü deməkdir. Başqa bədii vasitələrlə yanaşı sənətkarın dilinin lügət tərkibi nə qədər hərtərəfli, nə qədər geniş və zöngindirse onun yaradıcılıq imkanları da o qədər böyük olur.

Aşıq Ələsgərin yaradıcılığına bütün xələfləri bu cəhətdən də qibət edə bilərlər. Şairin dili olduqca elvan, bədii və səlisdir. Onun söz ehtiyatı başlıca olaraq rəngarəng canlı xalq dilidir. Eyni zamanda o, klassik aşiq şciri dilindən, eləcə də, klassik poeziyamızın dilindən səmərəli surətdə istifadə etmişdir. Canlı xalq dilindən necə istifadə etdiyini bilmək üçün aşığın (*faciqli bir hadisə ilə əlaqədar deyilmiş*) "Kəsildi" rədifi qoşmasındaki bəndlərin sonlarına diqqət edək:

Nagah badı sərsor əsdi üstümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi.

... Zəhrimara döndü ağzımın dadı,
Əlimdə şərbətim ağı kəsildi.

... Dövlət getdi, hörmət qalxdı aradan,
Qapımızdan dost ayağı kəsildi.

... Çinovniklər istədilər qurtara,
Dostlarım özümə yağı kəsildi.

Bir çox qoşmalarında göründüyü kimi, aşiq burada da canlı xalq dilində olan "bostanımın tağı kəsildi", "şərbətim ağı kəsildi" və. i. kimi müxtəlif monaya, lakin eyni ahəngə malik anonim sözlərdən çox ustalıqla istifadə etmişlər. Onun qoşmaları içerisinde soyuq mühakimə ilə deyilmiş bir qıtəyə belə təsadüf edə bilməzsınız.

Könlümün şışəsi, saqın ki, sınar,
Toxunarsa ayna daşa, dayanmaz.

Əl dəyməmiş yaralarım sizildar,
Vursan sinəm üstə maşa dayanmaz.

Onun dili səlis, obrazlı və emosionaldır. Aşıq "qəlbim incədir" deməyir, "şüsədir", "toxunma, sınar" deyir, "ayna daşa dayanmaz" deyir. "Sinəm qızıbdır, o çox istidir" deməyir, "sinəm üstə maşa dayanmaz" deyir.

Aşıq təsvir, terif və yaxud həcv etdiyi hər hansı hedəfdən asılı olaraq, bədii vasitələr seçməyi bacarır. Misal üçün "Bəyistan", "Sarı köynək", "Müşgünaz" rədifi qoşmalardan gətirdiyimiz sözlər, bədii vasitələr həmin parçalarda terif edil-

miş "qöncə dodaqlı", "sədəf dişli", "ala gözlü", "qara qası", "mah camallı", "sarı köynək" qızların və gəlinlərin gözəlliyi qədər ince və zərifdir. Lakin aşığın deyişmə, həcv və hədələrində biz tamamilə ayrı dil, ayrı intonasiya görürük. Baxın, öz həddini bilməyən, Aşıq Əlösger kimi sənətkarla qabaqlaşmaq istəyənlovğa və nadan aşıqlarla o nə dildə danışır:

Məğrurluq eyləyib, ustadam demə,
Bir gün olar, sən də dara düşərsən.
Baş tüləş deyilsən, çolpa balasan,
Sərgərdən qalarsan, tora düşərsən.

Alçaqda dayan ki, çıxasən başa,
Tülüksən, aslanla girmə savaşa,
Gəl yapışma gücün çatmayan daşa,
Götürə bilməzsən, tora düşərsən.

Həmin qoşmanın sonunda:

Saxla dilin özün üçün yağıdı,
Aşıq Əlösgerin odlu çağdı,
Çalar caynağında səni dağdı,
Göydən yerə parça-para düşərsən.

Biz aşığın şeirlərində adı danışq dilində ya heç işlənilməyən, ya da çox nadir hallarda işlənən müxtəlif coğrafi məshumlara-yer, ölkə, şəhər adlarına; tarixi və əfsanəvi adlara, nəbatat və heyvanat aləmində işlənən sözlərə, cürbəcür əşyaya, daş-qas-

adlarına, müxtəlif əlbəsə, pal-paltar adlarına six-six rast gəlirik. Bu cəhətdən demək olar ki, Aşıq Əlösgerin leksikonu, söz ehtiyatı canlı dilin tərkibində olan sözlərdən çox-çox zəngindir.

Aşığın dilində "əndəlib", "məkəs", "himar", "zənbur" və i. kimi bəzi çotin, adı oxucular üçün anlaşılmaz kəlmələr; "zəborcad kəlməli", "ələst aləmi", "tərsənə dağı", "guşindəgüşvaro" və i. kimi qəлиз ifadələr, "məhrumi-didar", "pasibani-rah", "səngi-siyah", "siratəl-müstəqim", "kövsəri-rizvan", "atəşi-suzan", "bərqi-dərəxşan" və i. kimi ərəb, fars tərkibləri də az deyildir. Oxucu düşünür, çox sadə, aydın və bədii dilə, güclü mənətiqə, şirin və səmimi lirikaya, gözəl şeiriyyətə malik bir sənətkarın dilinə belə qəлиз və mövhumi ifadələr, ibarələr haradan golib daxil olmuşdur?

Xalq yaradıcılığının çox yaxşı tədqiqatçılarından olan H.Arash "Aşıq yaradıcılığı" adlı kitabında Şah İsmayıл Xətai dövründən bəhs edərək yazır: "Aşıq şeirində şəhər görüşləri çox qüvvətənlənirdi".

Alim fikrində tamamilə haqlıdır. Həm də bu dini, mövhumu görüşlərə noinki Şah İsmayıл dövründə yaşaması aşıqların, şairlərin şeirlərində, hətta ondan çox sonra dünyaya gəlmis bəzi aşıqların və şairlərin əsərlərində də şəlik meyillerini andiran motivlərə, sözlərə, ifadələrə rast gəlirik. Aşıq şeirlərinə daxil olmuş bu sayaq ifadələr, tərkiblər, məf-

humlar vaxtı ilə çok işlənmiş, döñə-döñə tekrar olunmuş, nəhayət, aşiq poeziyasında vərdiş halına (*ənənə halına*) gəlmışdır. Hətta oslində heç bir dini təriqətə (*təəssübə*) mənsub olmayan aşıqlar belə, bəzən bu mövhumi ifadələrdən istifadə etmişlər. Lakin qüdərtli sənətkar Aşıq Ələsgər qoşmalarında, müxəmməslərində və tacnislərində "kitab dilindən" golmə qəliz söz və ifadələri də məhərətlə işlədə bilmüşdür:

Sərraf yüz bəzəsə səngi-siyahi,
Yüzdən mütəlladi, ləl ola bilməz!
Məkəs fəqan eylər zənbur sövtılə,
Künhü yox, fəmində bal ola bilməz!

Yuxarıdakı misralardan aydın görünür ki, savadı yalnız əlifba bilgisində görənlər, Aşıq Ələsgəri sadəcə qoşmaların verenlər haqlı deyillər. Öz dövrünə, mühitinə görə dərin bilik və məlumatə sahib, çox müxtəlif və mürəkkəb şeir formalarına hakim olan və çətin sözlərdən, qəliz ifadələrdən, ərəb-fars tərkiblərindən öz yerində məhərətlə istifadə edə bilən bir sənətkarı savadsız hesab etmək sehv olardı.

Öxucuya şeirin şəkli və tərzi xüsusiyyətləri haqda ilk məlumatı onun birinci bəndi-haça beysi verir: lirik şeirdir, yoxsa satirik?

Hərbə-zorbadır, yoxsa ustادnamə? Şeir hansı əhvali-ruhiyyəni ifadə edir? Aşıq bu şeiri hansı hava üstündə, hansı ruhda (*şən, firavan, yoxsa qəmli*,

kədərlı, yaxud da qəhrəmanlıq ruhunda oxumalıdır? Aydin və sərrast deyilmiş haçabeytdən bunlar məlum olur. Haçabeyt əsərdəki məzmuna, mənaya uyğun olaraq, həm ifaçının, həm də dinləyicinin əhvali-ruhiyyəsini qabaqcadan təşkil edir.

Aşıq Ələsgərin haçabeytləri kimi M.P.Vaqifin haçabeytləri də çox alıcıdır. Belə haçabeytlər oxucunu, dinləyicini dərhal əla alır, onu öz arxasınca, şeirin son bəndinə qədər çəkib aparır.

Fikrimizi isbat üçün onun bəzi qoşmalarının başlangıcını - haçabeytlərini gözdən keçirək. Qoşmalarından biri belə başlayır:

Dad sənin əlindən, a qanlı fələk,
Könül həsrət qaldı yara dəyməmiş.

Köhnə yaram qövr eylədi təzədən,
Təbib neşər vurdı yara dəyməmiş.

Başqa bir qoşması:

Fəleyin qəhrindən, el tənəsindən,
Dördim artıb bir ümməna dönübdü...
Dostun firqətindən, yar həsrətindən,
Bahar mana zimistana dönübdü.

Daha bir başqa qoşması:

Dedim, könül içmə eşqin camını,
İçsən, dünya sənə dar olacaqdır;
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olaçaqdır.
heçabeyti ilə başlanır.

Göründüyü kimi, bu bəndlərdə mətiq, ifadə olunan fikir və əhval-ruhiyyə vəhdəti çox möhkəmdir. Müxtəlif qoşmaların hər birinin başlangıcında istifadə olunmuş söz, ifadə və obrazlar, elcə də bütün misralar, sanki orinib süzülmüşdür, bunları bir-birindən kəlbətinlə do ayırmak müümkün deyil! Ona görə də bu ilk bəndlər həm fikir və mənə, həm ifadə olunan əhvali-ruhiyyə, həm də musiqi və ahəng cəhətdən şeirlərə müəyyən istiqamət verir. Şeirlərin mövzularını (*təxmini olsa da*) çox zaman həmin bu haçabeytlərdən müəyyən etmək mümkündür.

Aşıq Ələsgörin canlı xalq dilindən, aşiq poeziyası və yazılı ədəbiyyatın dilindən ustalıqla istifadə etməsi onun şeir dilinin daha da zənginloşması nə səbəb olduğunu demişdir. Lakin təcnislərə, xüsusən, cığalı, ayaqlı təcnislərə, qıflıbəndlərə, dodaqdöyməzlərə, diltərpənməzlərə-şeirin bu mürəkkəb şəkillərinə keçəndə, görünür, şairə dilimizin zəngin lügət tərkibi bələ, istədiyi qədər kömək etməmişdir. O, şəkilcə bir, mozmunca ayrı sözlərdən (*amonimlərdən*) istifadə etməyə, hətta bəzən əslində bir-birilə müqəffa olmayan sözləri müxtəlif şəkilçilərin, heccaların vasitəsilə (*əlavəsilə*) həmahəng etməyə, cinas yaratmağa müvəffəq olmuşdur:

"Sən allah öldürmə, yazığam məni",
"Qişi dərdü möhnət, yazı qəm məni",
"Bimürvət, demirsən-yazıq, əm məni".

"Dilimlə deyordim, yara: dər məni",
"Dərdi mənə verib, yara dərməni",
"Yaratsa təzədən yadarad məni".
"Çinlə gərdənində həmayil eylə",
"Aləmi hüsnünə hə mayil eylə",
"Həm sözdən mətləb qan, həm ayıl eylə".

"Əridib döndərir a yağa məni",
"Pirim özün salma əyağə məni",
"Bir gündə bükərlər ay ağa məni".

"A", "ay", "nə", "bu", "bir", "hə", "ha" və i. kimi sözləri, heccaları sözlərə əlavə etməklə başqa sözlərlə həmahəng olan yeni sözlər-cinaslar əmələ götürir. O, beləliklə, özünün yeni təcnislər yaratmaq imkanını, eyni zamanda da öz yaradıcılıq imkanını artırır.

Ələsgörin oxucunu vəlch edən qoşma, gəraylı, müxəmməs, təcnis, cığalı təcnis, dodaqdöyməz və i.a. kimi müxtəlif formalarda yaratdığı şeirləri gözdən keçirdikdə aşığın dilinin bu qədər zəngin, bədii vəsítələrinin bu qədər rəngarang, şeir formalarının və tarzlarının bu qədər müxtəlif olduğunu və bunlardan bələ məharətlə istifadə etdiyinə heyran qalırsan.

Fikrimizi izah etmək üçün aşığın məşhur "Narin üz" rədifi təcnisini götürək. Bu təcnis cəmi beş bənddən (*20 misradan*) ibarətdir.

Şeir bələ başlanır.

Könül sən ki, düsdün eşqin nəhrinə,
Narin çalxan, narın silkin, narın üz!

Dost səni bağına bağban eyləso,
Almasın der, gülün iylə, narin üz!

Həmin şeirin başqa bəndində deyilir:

Ürüssət ver sözüm deyim Qaymağa,
Yuyar qossal, qəddim bükər qayım ağa,
Lozzot veror bal qatanda qaymağa,
Onlardan da şirin olar narin üz.

Aşiq bu şeirdə həm bəndlərin son misralarında "narın üz" rədifiñə, həm də bu bəndlərin üç qabaqlı misralarında işlənən "o da sən", "tərsinə", "dur gedək", "qaymağa" sözlərinə qafiyə ola biləcək sözlərdən, cinaslardan (*şəkilcə, ahəngcə bir-birinin eyni, mənaca müxtəlif olan sözlərdən*) əzəmi dərəcədə, həm də çox məharətlə istifadə etmişdir.

SAZIN, SÖZÜN BİRLİYİ

Aşiq gözəl saz çalmağı, məlahətli səsle el havatı üstündə oxumağı, dastanı və ya bir əhvəlatı, qərovəllini şirin və məntiqi bir dildə danışmağı bacarmalıdır. Eləcə də oxuduqlarını, söylediklərini mahir aşıqlara xas nəcib və usta hərəkətləri ilə tamaşaçılara, dinləyicilərə çatdırı bilməlidir. Aşiq dastanları ifa etdikdə onun münasib yerlərində (*dastanın toy, nişan, şadlıq ifadə olunan yerlərində*), elə bil ki, rola girir, oyunu xatirladan hərəkətlər edir. Bu hərəkətlər, dediyimiz kimi, dastanların hər yerində, hər mahnının ifasında yox, həm də bəzən aşıqsayağı geyinmişlərin, əslində bu səneti bilməyənlərin etdikləri kimi, "Bəxtəvəri" havasına süzdükləri kimi yox, dastanda ifadə olunan fikrin, məzmunun açılması naməne müvafiq hərəkətlər etməlidirlər. Bunlar lazımdır. Bu heç də bizim tənqid etdiyimiz oyubazlıq, mütriblik deyildir.

Vaxtı ilə bir müəllif guya bir kənddə aşıqlar ansamblını gördüyüni yazar: "...Çıxış edən aşıqların sayı ikidən əşkik olmur, birisi sazda çalır, oxuyur, o birisi isə dəfələ onu müşayiət edir": "...bəzən isə aşıqlar orkestri zurna və dəfədən ibarət olur".* Təəssüf ki, müəllif bizim toy adətinə lazımlıca öyrən-

* S.P.Vostrikov, Muzika i pesnya u azerbaydjanskix tatar. SMOMİK, 1912, Tiflis.

mədən bu fikrə gəlməşdir. Doğrudur, dövlətlilərin toyunda, nişanında aşıqlar, xanəndələr və zurnaçılar iştirak edirdilər. Lakin bunların hamısı birlikdə ceyni mərəkədə, ceyni məclisdə yox, hamısı bir ansambl şəklində yox! Məsələn, zurnaçılar dəstəsi-zurna çalan, züy tutan, dəf çalan (*cüdərəhangi, güləşhəngi, dirədöymə, atlandırma*) gəlin köçürəndə, eləcə də, mağaralarda qızların, gəlinlərin, canvanların oynaması üçün çalırlar.

Bələ möclislərdə, yəni alabəndlə zurna çalınan zaman, məlumdur ki, saz işə yaramaz, saz zərif alətdir, o alabəndlə zurnaların, çomaqlı dəflərin səs-küyünə dözə bilməz!

Aşıqlar (*saz çalıb oxuyanlar*) ceyni toyda, ancaq ayri mərəkədə, möclisdə iştirak edirlər (*toyun ayrı məclisində sazi-sözü xoşlayanlar, daha doğrusu, saz-dan-sözdən hətə olanlar, ağsaqqallar, müdrik qoca-lar üçün sakit otaqlarda çalıb-çağırıclarlar*). Hərgəh hörmətli S.P.Vostrikov və başqaları lazımı diqqət yetirsin dilar, ya toy adət-ənənələrindən hali olsayırlar, saz kimi zərif, incə bir alətin yanına "qara zurna" və çomaqlı dəfi qatmadırlar. Çünkü xalq "sinkretizmi" belə başa düşməyir. Sazi zurnanın və dəfin yanına qoşmaq yolu ilə deyil, aşiq sənətinin Aşiq Ələsgər ənənəsi, klassik xalq yaradıcılığı ənənəsi üzərində inkişaf etdirmək lazımdır!

Vaxtı ilə müəlliflər aşiqanə şeirləri, əsasən, aşiq havaları, aşiq havalarını işə aşiqanə şeirlər üs-

tə yaratmışlar. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasim kimi ustad aşıqlar, heç şübhə yox ki, öksər şeirlərini havacat (*aşıq havaları*) üstə demişlər. Həm də təkcə bu və ya bu kimi aşıqların deyil, el şairləri adı ilə tanınan şairlərimizin öksəriyyətinin qoşma, goraylı və müxəmməsləri də həmin yolla meydana gəlməşdir. "... *Musiqiyyə görə bu günübü aşiq şeirində 50-yə yaxın forma vardır. Hətta səhv etmədən demək olar ki, aşiq musiqisində nə qədər hava varsa, aşiq şeirində də təqribən bir o qədər forma vardır ki, bunların da öksəriyyətinin özünə görə xüsusi adları vardır*".

Sazın, sözün birliyi mənasında alimin bu fikri ilə tamamilə razılaşmaq olar, lakin şeir şəkillərinin, eləcə də, torzi hərəkət, torzi-ifadələrin sayının həvaların sayına müvafiq golib-gölmədiyi barədə mübahisə etmək olar.

Şeirləri hava üstə, havaları şeirlərə görə yaradan sənətkarlar, yaradıcı aşıqlar, şərti olaraq desək, ceyni zamanda, el bəstəkarları olmuşlar. Ona görə yaradıcı aşıqları, eləcə də, ustad Aşiq Ələsgəri təkcə şeir irsi ilə tanımaq kifayət deyildir. O təkcə böyük şair deyil, həm də ustad aşiq idi.

Ələsgər hansı havaldan hansı sözlər üçün (*şeirlər üçün*) istifadə edirdi? O, hansı aşiq havalarını daha çox sevirdi.? Özünün hansı sözlərini hansı klassik havalar üstə oxumağı xoşlayırdı? O, hansı havaları yaratmış, yaxud hansı havalara nə kim xallar, guşələr, barmaqlar əlavə etmişdir?

Məlum olduğu üzrə Ələsgər dövründə maqnitafon kimi mədəni aletlər, vasitələr yox idi. Qramofon vallarına səs, havacat yazdırmaq da kasib aşıqlar üçün asan deyildi. Ona görə də bir sıra aşıqların, eləcə də, Aşıq Ələsgərin musiqi yaradıcılığının nümunələri qalmamışdır. Bu səbəbdən də böyük aşığın havacat irsi lazımlıca öyrənilməmiş, aydınlaşdırılmamış qalmışdır.

Aşıq şeirlərinin, eləcə də, Ələsgərin bəzi şeirlərinin hansı havalar üstə deyilmiş, oxunmuş olduğunu təxmini müəyyənləşdirmək olar. Gəraylılar, müxəmməslər, divanilər, təcnislər və öz şəxsi xüsusiyyətlərinə görə, adətən, cyni adlı havalar üstündə deyilir, oxunurdu.

Məlumdur ki, gəraylıları qoşmalarda istifadə edilən havalar üstündə ifa etmək çotındır. Odur ki, Ələsgər yuxarıda adlarını çəkdiyimiz formalardan başqa yüzlərlə qoşmanın və s. formalarda deyilmiş şeirlərin müəllifidir.

Bəs aşiq həmin şeirlərini hansı havalar üstə və necə ifa etmişdir?

Böyük aşığın yaradıcılığının bu cohetini aydınlaşdırmaq işində bize yalnız sazdan, sözdən, sənətdən baş tapan yaşılı adamlar, qoçaman aşıqlar müəyyən dərəcədə kömək edə bilərdilər. Onun müasirlərindən, onu tanıyanlardan, eləcə də Aşıq Talibdan, (*Ələsgərin oğludur*). Aşıq Şəmşirdən Ələsgərin havalara münasibəti barədə (*hansi hava-*

lari daha çox xoşladığı haqda) böyük aşığın ifaçılıq xüsusiyyətinə dair indi də bəzi cohetləri, mətəlbələri öyrənmək mümkündür. Aşıq havalarının bəzilərinin adları zaman-zaman dəyişir. Deyək ki, müəyyən bir havanın adı Göyçə mahalında bir cür, Borçalı mahalında ayrı cür olur.

"Kərəmi"lərdən biri Göyçə mahalında "Kərəm şikəstesi" adı ilə məşhur olduğu halda, Qarayazida, Borçalı mahalında "Əhmədi Kərəm" adlanır. Həm də bəzi hallarda sözlər (*šeirlərin adı və ya rədifləri*) aşiq havalarının əsil adlarını, bəzən də, aşiq havaları, sözləri (*šeirlərin adlarını*) rədilərini sıxışdırır sıradan çıxardır, unutdurur.

Uzun müddət "Paşa köcdü" deyə tanınan saz həvası Səmed Vurğunun bu havaya oxunan "Azərbaycan" şeiri tərəfindən, belə demək mümkünsə, "sixışdırılır".

Bir də görürsən məclisdə aşığa sıfariş verirlər: "Aşıq, bir "Azərbaycan" çal-oxu!"

Aşıq sıfarişi dərhal başa düşür. Səməd Vurğunun "Azərbaycan" şeirini "Paşa köcdü" havasının üstündə oxumağa başlayır. Aşıqlar, uzun müddət "Dübeyt" havası üstündə "gəraylı" şəklində olan şeirlər oxumuşlar.

Bəzən olur, məclisdə: "Aşıq, bir "Dağlar" çal-oxu" -deyirlər. Aşıq sıfarişini başa düşür, o dərhal "Dübeyt" havasını çalışıb Aşıq Ələsgərin və ya Səməd Vurğunun "Dağlar" rədifi şeirini oxumağa

başlayır. "Dağlar" da beləcə "Dübeyt"i sixışdır.

Vaxtı ilə özlərinin başqa əsil adları olan "Kərəmi", "Koroğlu", "Dilqəmi" havaları da, çox güman ki, bu yolla öz əsil adlarını itirmiş, dastan qohrəmanlarının və məşhur aşıqların adları, sözləri ilə evzə olunmuşdur. Aşıqlarımızın, elcə də, Aşıq Ələsgörin musiqi yaradıcılığı ilə məşğul olduqda məsələnin bu və ya bu kimi cəhətlərini nəzərə almaq fayda verir, Odur ki, yaradıcı aşıqlardan səhbət gedəndə sazı sözdən, sözü sazdan ayırmak, təcrid etmək olmaz!

Ələsgörin şeirləri gözəl musiqi əsəri kimi səslənir. Bunun sırrı ondadır ki, şair məzmunu, mənəni həmişə sözlərin ahəngiyə, musiqisilə ifadə etməyə çalışmışdır.

Şair misranı "a" ilə başlandığı zaman:

"Ay nazənin, ay qabağın altında..."

misra "q" ilə başlandığı zaman:

"Qəza qəddim qılıb kaman..."

misra "n" ilə başlandığı zaman:

"Narin çalxan, narin silkin, narin üz..."

misra "c" ilə başlandığı zaman:

"Can deməklə candan can əskik olmaz..."

misra "ç" ilə başlandığı zaman:

"Çək əstorin, çal çatığın, çata çat..."

yaxud:

"Çal çəngəlin, çək ciyərin çata çat ..." "

Bu misallardan göründüyü üzrə, aşiq hecalardan səslər almaq üçün istifadə etmişdir. O cyni misralarda "c"lərlə, "ç"lərlə xüsusi bir cingilti əmələ götürür. Bu cingilti sazin (havalaların) cingiltisində qarışır, xoşagələn bir ahəng yaradır.

Səvdicayım hanı gözəllər xanı?
Güzərimiz sizin otağa düşdü.
Buyursan fərمانı, alarlar canı,
Püşk atdıq, can sana sadağa düşdü.

hecabeyti ilə başlanan qoşayarpağın aşağıdakı bəndlərinə diqqət edin:

Sallan qələm qaşlı, yanı yoldaş,
Qalmışam ataşlı, mən başı daşlı;
Huş başımdan çasdı, dilim dolaşdı,
Gözlərim sataşdı, buxağa düşdü.

Atlasdan qabali, belində şalı,
Göhərdən bahalı, üzündə xalı,
Geydi yaşıl-alı, yixdi mahalı,
Əyri tellər ayna qabağa düşdü.

Göründüyü kimi, bu bəndlərdə qoşmaya məxsus bütün şəkli şərtlər gözlənilmişdir: hər bəndin üç misrası isə haçabeytin ikinci və dördüncü misrası ilə həmqaşiyədir.

Eyni zamanda, məntiq, fikri vəhdət gözlənil-

məklo borabor, sözlər misraların daxilində də (*təqtlərdə da*) qafiyələnmişdir.

Belo mürəkkəb bir yaradıcılıq işi görmək üçün sözlərə, şeir şəkillərinə bu qədər hakim olmaq üçün görün nə qədər ustalıq, necə böyük sənətkar olmaq gərəkdir!...

Əlbəttə, Ələsgər yaradıcılığının zəif və məhdud cəhətləri də yox deyildir. Aşiq, feodal-burjuva comiyyətindəki haqsızlıqları, həyat, möişət ağırlığını bu və ya digər şəkilde göstərmiş, qoluzorluların, ruhanilərin fırıldaqlarını tənqid və ifşa etmiş olsa da bir gün ictimai haqsızlıqların ləğv ediləcəyini, aradan qaldırılacağını dərk etməmişdir. Əlbəttə, bunları adı aşıqlardan deyildi, o, yuxarıda dediyimiz kimi, ustad bir aşiq, qüdrətli və həssas bir şair idi.

Ənənəsiz, zəminəsiz sənət yaşaya bilməz! Eləcə də mütərəqqi meylleri olmayan ənənələrə kor-korano bağlılıq, mütülik, məhdud "ənənəçiliyə", fi-kirsizliyə, mənasızlılığa götürüb çıxara bilər.

Aşıqların təcnislərində müəyyən bir fikri yığcam şəkildə ifadə edən, ustalıqla deyilmiş ayrı-ayrı bəndlərə rast gəlmək olur. Bununla belə bu təcnis, dodaqdəyməz və diltərəptəməzlərin, demək olar ki, əksəriyyətində (*forma kamilliyyinə ciddi fikir verilmiş olsa da*) qitələr, hətta çox zaman yanaşı misralar arasında müəyyən bir mənə, müəyyən

bir fikir vəhdəti olmur. Hətta bu qüsurdan təcnisin mahir ustadı Aşıq Ələsgər belə bəzən yaxa qurarda bilməmişdir. Fikrimizi izah etmək üçün aşığın "A yağa-yağa" rədifi dodaqdəyməz təcnisindən bir-iki bənd götürək:

Gəldi yaz ayları, həsrət çəkər xak,
Deyir, leysan gələ, a yağa-yağa.
Lonot şeytana de, şor işdən ol çək,
Seytan səni salar ayaq-ayağa.

Səyyad dərələrdə alar cəng ələ,
Həsrət çəkər çişgin gələ, çən gələ,
Əzrayı sinəni çəkər çəngələ,
Qəssal qəsd cələyər ay ağa, ağa...

Burada, birinci bəndin iki qabaqçı misrasında yaz ayı golondə yağış arzu cdildiyi halda iki son misrada şeytanın adamı pis yola saldığından danışılır. İkinci bəndin birinci misrasında söhbət soy-yad haqqında getdiyi halda, ikinci misrasında kimin iso çən-çişgin həsrəti çəkdiyindən, üçüncü və dördüncü misralarında iso əzrayı "sinəni çəngələ" çəkəcəyindən, qəssalin (soni) ağa bükəcəyindən danışılır.

Bu misallardan bir daha aydın olur ki, cinaslar-da, eləcə də, bəzi mürəkkəb formalarda çox zaman bəndlər, hətta bəzən misralar arasında fikri vəhdət gözləmək, üzvü bağ yaratmaq çətin olur.

KLASSİK POEZİYAMIZIN ƏNƏNƏLƏRİ

Ələsgər klassik poeziyamızın ənənələrini və xüsusiyyətlərini dərinlən öyrəndiyi, onları xeyli inkişaf etdirdiyi kimi, "köhnə" aşiq şeirində "nar", "xar", "yar", "qəvvəs", "qəssal", "mükənnəs", "mürğı-ruh", "scyraqub", "əlif hökmü", "cim fərmani", "əlifdən dörs aldım, əbcəd oxudum" və i.a. kimi şablon halına gəlmış söz, ifadə və obrazları almış, onların bəzilərini öz şeirlərdə təkrar etmişdir. **Misal üçün** aşiq "yar", "xar", "nar" və i.a. kimi sözləri "Oynamasıñ", "Bəyistan", "Sinəmdə var", "Nişanəsi", "Çəkməyə", "Səlamətdir", "Sinə üstə", rədifli qoşmalarında əsas qafiyə-rədif qafiyəsi kimi işlətmiş, beləliklə, bu sözləri döñə-döñə təkrar etmişdir.

Bununla belə, yuxarıda göstərdiyimiz kimi **Aşıq Ələsgər** hazır havaları və mahniları çalıbxuyan ifaçı deyildi. O, ustad aşiq, lirikanın ölməz nümunələrini yaradan qüdrətli sənətkar idi. Bədii dili hakim olmaq, söz üzərində yorulmadan işləmək onun mənə və ahəng qüdrətindən əzəmi surətdə istifadə etmək cəhətdən, sənətkarlıq cəhətdən nəinki aşıqlarımız üçün, hətta görkəmlı şairlərimiz üçün də Aşıq Ələsgər yaradıcılığında öyronməli gözəl xüsusiyyətlər çıxdır.

Nadir istedad, inç zövqə malik olan Ələsgər

Qüdrətli şair, ustad sənətkar

öz sənətinin torəqqi və inkişaf etdirmək üçün belə əmək çəkdirinə, səy göstərdiyinə görə də o, Azərbaycan şeirinin bütün növlərinə, şəkli və tərzini xüsusiyyətlərinə, yüksək şeiriyətə, zəngin şeir diliñə sahib və hakim olmuşdur.

XVII əsrin klassik şairlərindən M.V.Vidadi, M.P. Vaqif şeirimizin qoşma, gərayı, müxəmməs, müssəddəs, müəşşər, müstəzad, təcnis, qəzəl kimi növlərindən istifadə etmişdir. Yaradıcılığı şeir növləri cəhətdən xüsusilə zəngin olan XIX əsrin məşhur sənətkarı Ə.Nəbatı şeirimizin 14 şəkli və tərzini xüsusiyyətlərindən istifadə etdiyi halda, **Aşıq**

Ələsgər 17 şəkli və tərzini xüsusiyyətlərindən məhərətlə istifadə etmişdir.

Bayatı,
qoşma,
gərayı,
müxəmməs,
müstəzad,
deyişmə,
qıfilbənd,
təcnis,
qəzəl,
qoşayarpaq,
dodaqdəyməz,

diltərpənməz və s. kimi şeir şəkillərində və tərzlərində lirikanın gözəl nümunələrini yaratmış-

dir. Büyük şair həm də bu şəkil və tərzlərdən sadəcə istifadə etmiş, cinsi zamanda, onun hər birini cilalamış, inkişaf etdirmiş, hətta bəzi tərzləri özü yaratmışdır. Aşiq Ələsgərə qədər bizi məlum aşıqların heç biri belə rəngarəng şöklə və tərz xüsusiyyətlərlə zəngin və maraqlı poetikaya sahib olmuşdur. Məhz buna görə də böyük şair lirikanın gözəl nümunələrini yaratmış, şeir-sənət xəzinəmizni sözün misilsiz incilərilə daha da zənginləşdirmişdir.

DASTANLARA DÖNƏN ÖMÜR

Şairin, aşığın yaşadığı mühitdəki mövqeyini, cəmiyyətdəki təsirini bilmək üçün xalqın o sənətkar münasibətini öyrənmək çox mühümdür. Sənətkar xalqın cəbhəsində, zəhmət adamlarının cəbhəsində durduğu zaman daha böyük qüdrət kəsb edir. Əksinə aşiq, şair əkən-biçən, quran-yaradan insanların, onların arzu-əməllərindən uzaq düşdükdə mənən gücsüz və yoxsul olur. Adətən, o sayaq xalqdan aralananların sözü kəsərini, təsirini itirdiyindən el içində onları sevmirlər. Bu mənəvi yoxsullar yazüb-pozsalar da, çalıb-çağırsalar da xalqa yox, özlərinə xidmət etmiş olurlar. Belələri, əslində, özlərinə də xidmət etmirlər. Çünkü zəminsiz, qeyri-həyatı bir sənət seçənlərin "əməyi" xalq

ürün əhəmiyyətsiz, mənasız olduğu kimi özləri üçün də faydasız və puçdur. Sənətkara qiymət qoymaq üçün yeganə ölçü vahidini astarmaq, əlbəttə, əbəsdir. Zamandan və ictimai-siyasi hadisələrə münasibətdən asılı olaraq müxtəlif ölçülər, meyarlar vardır. Bununla belə, bu "ölçü vahidləri" içorisində sənətkarın xalq hayatı və mösiyətinə, arzu və əməlinə bağlılığı və bunun müqabilində də xalqın ona hörmət və məhəbbəti başlıca meyardır. Sənəti və şəxsiyyəti sevilməyən, sayılmayan aşiq və ya şairin kələmi heç kəsə bədii zövq vermədiyi kimi təribiyəvi təsir də göstərə bilməz.

Aşiq Ələsgər xalqla üzvi surətdə bağlı olduğundan, elin arzu-əməllərilə yaşılarından, öz sazi və sözü ilə ona loyaqotlə xidmət etdiyindən çox xoşbəxt bir sənətkardır. Qılıncların, nizələrin yaradıldığı, lakin qapısını aça bilmədiyi ürəkləri böyük aşiq sazin-sözün, əqlin-kamalın, müdrik ustادnamełerin, şirin qoşmaların, könülaçan müxəmməslərin və gərəylilərin cəzzəkar qüdrətilə açdı, fəth etdi. Əfsanələr, rəvayətlər, dastanların hamısı insanlar haqqında deyil, nadir şəxsiyyətlər, fəvqələdə istedadlar haqqında yaranır. Belə əsərlər tarixdə misilsiz işlər görmüş, hünər, cəsarət göstərmiş sorğurdalar, el qəhrəmanları haqqında, böyük keşflər, ixtiralar edənlər haqqında yaranır. Qıratı, misri qılıncı, qeyri-adi hünər və cəsarəti olan koroğlular barəsində, flakam cəşqin faciəsi oduna alıshib yanana-

və yaniqli mahnıları ilə ürəkləri yandırın kərəmlər barəsində yaranır. Həm də bu əfsanələr, dastanlar az müddətdə deyil, əşrlər ərzində yaranır.

Aşıq Ələsgərin vəfatından toxminən yarım əşrlik bir vaxt keçmişdir. Böyük el sənətkarını vaxtı ilə öz gözüylə görənlər onun incə, məlahətli səsi-ni, şirin mahnılarını özündən eşidənlər aşılığına, ifaçılıq sənətinə yaxından bələd olanlardan indi də yaşıyanlar vardır.

Tarix üçün qısa olan bu müddətdə onun haqqında "Həcər xanım", "Aşıq Ələsgərin Dəli Aliyanın əhvalatı", "Aşıq Ələsgərin Qarabağa (toy) səfəri", "Anaxanumin küsmayı", "Aşıq Ələsgərlə Aşıq Hüseyn haqqında" rəvayət və bir sıra başqa maraqlı kiçik həcmli dastanlar meydana gəlmişdir. Məlumdur ki, bu rəvayətlər, dastanlar heç kəsin tapşırığı, sıfərişi ilə düzəlməmişdir. Bunları elin müdrik adamları, xalq istedadları yaratmışlar.

Görün, aşıqlar Ələsgərin zərif şeirlərini, lirik mahnılarını necə təsvir və tərif etmişlər:

Şəkər sözün damağına yayıldı,

Zənbur kimi şəhdin şəna gələndə.

Arıflar dirlədi, əhsən deyildi,

Hər məclisdə söz bəyana gələndə.

Aşıq Hüseyn Bozalqanlı

Bu və ya bu kimi əsərlər ustad aşığın, böyük şairin sənətinə xalq hörmət və məhəbbətinin ifadəsidir.

Aşıq Ələsgərin adı ilə bağlı rəvayət və dastanların bəzilərinin mövvzsusu real həyatdan, faktik materialdan, olmuş hadisələrdən götürülmüşdür. Ola da bilər ki, bu dastanların bəzilərinin də mayasında, əslində, müəyyən konkret bir hadisə dayanır.

Deyək ki, aşığın "Naxçıvan səfəri" dastanında nəql edilən əhvalat olmamışdır. Lakin o tarixi şəraitdə, o mühitdə, həmin o dövr insanlarıyla, Ələsgər kimi bir sənətkarla əlaqədar elə bir əhvalat ola bilərdimi?

Ola bilərdi. Deyək ki, Aşıq Ələsgər dağ kəndlərinin birinin toyuna gedə bilər, orada bir-iki aşiq-la deyişə bilər, onlara qalib gelib sazlarını əllərin-dən ala bilərdimi? Bilərdi! Demək, o dövr üçün bunlar səciyyəvi və inandırıcıdır.

Aşıq Ələsgəro olan böyük məhəbbət, onun istedadına, qüdrətinə sonsuz inam və hörmət belə bir dastanın yaranmasına lazımı əsas verir.

Aşıq Ələsgərin, qeyd etdiyimiz kimi, sənədlər əsasında yazılmış tərcüməyi-hali qalmamışdır. Onun uzun ömrü, böyük və mənalı həyatı xatiro-lər, rəvayətlər və dastanlara dönmüş, ağızdan-ağıza gəzib dolaşmışdır. O rəvayətlərin, dastanların bir neçəsi aşığın külliyatının 1963-cü il neşrində çap olunmuşdur. Lakin onlardan kitablara düşmə-yənlər də vardır: Ələsgərin erməni dostları tərəfin-dən zindandan azad edilməsi, erməni qayıqçlarının aşığı Goyçə gölündən Goyçə mahalina keçirmələ-

ri və s. Aşiq Ələsgərin həyatı üçün çox səciyyəvi olan, real faktlar əsasında yaranan rəvayətlərdən birini - "Köhnə dəyirman" əhvalatını **burada oxoculara təqdim etməyi lazımlı bildik:**

**"KÖHNƏ DƏYİRMAN"
ƏHVALATI**

Söyləyirlər ki, iki qonşu kəndin arasında köhnə bir dəyirman varmış. Dindarlar, dava-dalaş gözən xırda çınovnıklar bu köhnə dəyirmandan həmişə nifaq salmaq məqsədi ilə istifadə edirlərmiş. Onlar gah bu kəndin əhalisine:

-Dəyirman sizindir, qeyrətiniz olsun, əlinizdən verməyin!

Gah da o biri kəndin əhalisine:

-Dəyirmanı sizin ata-babanız tikdirib. İndi gölib ermənilər sahib durmaq istəyir. Buna necə dözmək olar?! -deyə suyu bulandırmağa cidd-cəhd göstərirmişlər.

Kəndin ağıllı adamları:

Ay canım, biz hamiliqca, bu dəyirmando dədə-babadan öz dənimizi üytümsük. O vaxt bələ "bizim", "sizin" söhbətləri yox idi. İndi bu söhbətləri çıxaran kimdir?- deyə hiddətlənəndə aralığı qatmaq istəyənlər, fitva verənlər:

-Bir yolluq bu məsələni qurtarmaq lazımdır!-deyir, -hər tərəfin əqildən kəm, beynindən boş olanlarını qızışdırır, uzun söhbətlərə, mübahisələrə səbəb olurlar.

Bir gün yeno dəyirmanın yanına çoxlu camaat yı-

ğmışmışdı. Adamlar əlləri-ayaqları ilə damışır, yenə do qızığın mübahisə edirdilər.

-Mənim babam bu dəyirmanın birinci daşını götürüb burada dişləndəndə, sənin babanın hələ dişləri çıxmamışdı.

Azəc sükutdan sonra yanındakı cavanlardan biri:

-Ələsgər omi, - dedi, - qalmاقal bu dəyirmanın üstündədir. Görürsünüz ki, dağılib, xaraba qalıb, düzəldən yoxdu, ancaq o deyir-bizimdir, bu deyir- bizimdir! Gol indi baş tap...

İzdihəmi gözdən keçirdikdən sonra:

-Bu qodər camaat dəyirmanın kimin olduğunu bilmək üçün buraya yığışıb, hə?

-Bəli də, ondan ötəri.

-Dəyirman, donini götürüb üyütəmok istəyənindir. Dəyirman bax, bu kəndlərindir! Hələ başqa kəndlər də öz dənələrini götürüb burada üyütəmok, öz şahadalarını vərə bilərlər. Köməkləşib onun ucuq yerlərini düzəltmək lazımdır! Burada davalıq-şavalıq bir şey yoxdur!

Birisə uzaqdan qışkırdı:

-Bəs dəyirmançı?

-Dəyirmançı tapmaq çötindir? İki kənd bir adam tapıb qoya bilmir?

-Ələsgər kişi, elə məsələ də onun üstündədir. O adam kim olsun, hansı kənddən olsun!

Qışkırdılar:

- Hansı kənddən? Hansı kənddən?

Ələsgər kişi:

-Dedim ki, hansı kənddən olur-olsun, ancaq tomizkar, səliqəli, dəyirmandan baş tapan bir adam olsun!

Camaat yenice sakitləşirdi ki, molla izdihəmi yarış

qabağa çıxdı. Üzünü Aşiq Ələsgərə tutub ucadan dedi:

-Sən qarışma, aşiq, get sazını dinqıldat! Bu son baş tapan işlərdən deyil!

Mollanın sözü camaati açıqlandırdı:

-Aşığın sözünü kösmə!

Aşiq Ələsgor:

-Düyü mən baş tapmiram, - dedi, - molla camaata nə məsləhət görür, nə demək istəyir?

-Mən onu demək istəyirəm ki, döyirmən bizimdir, döyirmənçi da bizim olmalıdır. Döyirməncisi erməni olan bir döyirmənin üyüdüyü unun çörəyini mən yeməyəcəyəm. Kim yeyir, buyurub yesin!

Çənəsini çomağına söykəmiş bir kişi başını qaldırmadan baməzə-baməzə dedi:

-Sən yemə, molla heyifson, zəhorlənərsən...

Gülüşdülər.

Başqa birisi onun sözünü qüvvət verdi:

-A molla, sən nə vaxt öz evində çörək yeyirsən ki?

Kəndlilərdən biri də dilləndi:

-Molla erməni qonşuların təndirindən başqa dilini özgə çörəyinə vurmur.

Gülüşdülər.

Molla oṭrafa açıqli nəzər salıb bir də qabağa tərəf itələndi:

-Camaat, aşığın sözündən bir şey baş tapdimizmi? O nə deyir axı?

Kəndin ağsaqqallarından biri dilləndi:

Molla, burada çotin nə var ki, aşiq deyir ki, döyirməni bu qonşu kəndlər köməkləşib tikib, döyirmən da bu kəndlərindir. İstəyən götərib dənini üyüdə bilər.

Ancaq dost olub, olbir olub döyirməni tömər etmək lazımdır!

Aşiq Ələsgər yenidən söhbətə qarışdı:

-Bəli, bəli, on mühümü dostluq, qardaşlıq! Atababalarımız hər il tozə taxılın unundan ilk dəfə burada kömə salmışlar, birgə çörək bişirmişlər, çörək kəsmişlər...

Aşiq Ələsgər sazını köynəkdən çıxarıb:

-Görün, bir aşiq dostluq, mehribanlılıq haqqında nə deyib. O, sazi köksünə basdı, solaxay çalıb, oxumağa başladı.

-Ay camaat, səsi kəsin!

Ara sakitləşdi.

-Hə. Eşidirsinizmi, sözlər Sayat Novadandır.

Yığıncağın əhvali-ruhiyyəsi tamam döyişdi. Kim iso uzaqdan yenə səsləndi:

-Ələsgər əmi, döyirmənçi məsələsi yenə qaldı, ha! Qoca bir erməni irəli durdu:

-Camaat, döyirməna əli öyri adam qoymaq olmaz! Həm oli usta, həm də düz. Həm döyirmənin qırılan yerlərini, novunu, pərinə nizamlar, həm də nobata düzgün əmol elər, həm də...

-A kişi, həm... həm... həm... də deyirsin. Axı, açıq de görək kimi deyirsin?

-Mən elə, bizim kirvə usta Ələsgər kişini deyirom. Bacarıqlı, qabiliyyətli adamdır. Qoy o döyirməni nizama salsın, yoluna qoysun! Hə, sonra o özü istədiyi kim edərik, yola gedərik...

Döyirmən daşları çox işləyib yeyiləndə (*korşalanda*) onları yenidən işləyirlər, diş-diş edirlər.

Yerlərdən etirazlar oldu:

-A kişi, o el aşığıdır, gəlib sənə döyirmançı olacaq?

-Olsa, olbotto çox yaxşı olardı...

-Bir yolluq bu döyirman söhbəti kəsilərdi.

-Aşiq razi olmaz, canım!

Həmi Əlösər kişinin üzünu baxırdı. Aşiq Əlösər azca düşündükdən sonra

Üzünü camaata tutdu və gülə-gülə:

-Ay camaat, - dedi, - hərgah mənim döyirmançı olmağım bu iki kəndin işlərini, sakitliyini, rahatlığına kömək edə bilərsə niyə də olmayım? Dünyada elo camaata xidmət etməkdən yaxşı, elin çörəyindən tomiz, müqəddəs nə var? Hə, mən döyirmançı... Daha başqa nə qulluğunuz var?

-Sağ ol Əlösər omi!

-Ancaq mənə bir köməkçi də verin, axı, mən tək bacarmaram.

Yaşlı bir kişi köhnə döyirman daşının üstündənayağa qalxdı:

-Ohan kişi mənim kirvəm olduğu üçün demirəm, çox tömizkar adamdır. Gəlin onu da Əlösər kişiyo yoldaş verək!

Hami:

-Yaxşı məsləhətdir!..

Camaatin içindən bir nəfər dilləndi:

-Görək, Əlösər kişi özü bu məsləhətə necə baxır?

Razıdırımı?

-Ohan kişi halal adamdır. Mən canla-başla razıyam. Bos siz necə?

Hami yerboyerdən:

-Biz də razılaşıq!

-Qurtardı getdi. Bir-iki günə döyirman nizama düşər, buyurun dəninizi götərin!

-Sağ ol, Əlösər kişi, balaların sağ olsun! Bir vaxt Koroğlu özü də döyirmançı olub.

O, döyirmançı olanda, deyirlər, gözəl bir mahni da oxuyub, o sözlər kimin yadındadı?

Aşiq Əlösər qocanın arzusunu başa düşdü. Sazını Koroğlu havası üstündə kökləyib:

*Cüntki oldun döyirmançı,
Çağır gəlsin dən, Koroğlu!-*

Deyə oxumağa başladı. Hər yana səs yayıldı:

-Sağ ol aşiq, sağ ol!

Söz tamama yetdi.

Deyərdin ki, bu, bayaqqı mübahisə edən, səs-küy salan adamlar deyil. Sazandalar alabəndli zurnaları işə saldılar. Köhnə döyirmanın yanında əməlliq toybüstü quruldu. Cavanlar, qocalar bir-birlərinə macal vermədən, hövslə:

-Sən ki oldun döyirmançı-
deyə çalır, çağırır, oynayırdılar.

Bu dastanlarda Aşiq Əlösər öz əqli, kamalı, yüksək istəddə ilə dövrünün bütün aşıqlarından seçilir. O həmişə elin içindədir. Camaatin xeyrində-şorində, toyunda-nışanında yaxından iştirak edir... Ona görə də sənətkar ümumxalq ehtiramı qazanmışdır.

Aşıqlar, Əlösər haqqında dastan yaradanlar

ustada, onun sənətinə çox hössəslilik, məhribanlıq və cətiramlı yanaşmışlıq. "Ələsgər və Səhnəbəni" dastanında aşıqlar onun nakam eşqini, qəmini, kədərini ürək ağrısı ilə nəql edir, yana-yana çalır, çağırırlar...

Bunların bəziləri yaranmış əfsanələr, rəvayətlərdir. Lakin əfsanə və rəvayətdən uzaq bir həqiqət vardır ki, o da Aşıq Ələsgərin sözün həm zərgəri, həm sərrafı olmasıdır. O özündən qabaq gəlmış sənətkarların yaxşı nəyi var, hamisini dörindən öyrənmiş, mənimsəmişdir. Eləcə də, özü nə yaratmışsa, hamisini elinə-obasına, xalqın sənət xəzinəsinə vermişdir.

Bir də o həqiqətdir ki, yaranan rəvayət, dastan və şeirlər ustad aşağı, böyük şairo dərin xalq məhəbbətinin səmimi ifadesidir. Bu dastanların hər birində böyük sənətkarın şəxsiyyətinin müəyyən cizgiləri, onun el döhasından bəhrələnən coşğun təbi, arzularının, estetik idealının zənginliyi, bir ataya və el ağısaqqalına məxsus sifətləri məharətlə ümumiləşdirilmişdir.

Təbiətin, insanlığın, düzlüğün, sədaqətin dostluğun-qardaşlığın, mənəvi təmizliyin, gözəlliyyin yorulmaz, unudulmaz nəğməkarı Aşıq Ələsgərin ölümü hamını, xüsüsən şeir-sənət adamlarını, saz-söz əhlini olduqca kədərləndirmişdir. Təsadüfi deyil ki, bu matəmi aşıqlar çox kədərli şeirlərlə qarşılaşmışlar.

Usta Abdulla özünün:

Arifi-müəzzzəm, ey nuri-eynim,
Mənim tək ömrü bad olan varmı?! -

misraları ilə başlanan qoşmasında həm böyük itkin - Ələsgərin ölümünü, onun əvəzsiz olduğunu, həm də xalqın dərin kədərini ifadə etmişdir:

Dağlar qan ağılayır, düşüb borana,
Daha bundan sonra çətin yarana;
Göyçə qana batsın, qaldı verana,
Daha Ələsgər tək ad olan varmı?

Aşıq Ələsgər inqilabı alqışlarla qarşılıdı. O, ağaların, bəylərin, mülkədarların hökmərliyinin yixildığını, həmişə əzilmiş, istismar və töhçir olmuş yoxsul kondililərin, cləcə də, sazin-sözün azadlığa çıxdığını görüb sevindi, fərəhəndi. Lakin yaşı öz hökmü, ömrün öz mənzili vardır. Azərbaycanda Sovet hakimiyəti qurulandan sonra onun yaşı yüzü haqlamışdı. Bundan sonra, tössüf ki, aşiq cəmi 5-6 il yaşaya bildi. Artıq gec idi, o, daha saz götürüb söz qoşub məclis idarə edə bilməzdi. Bir əsrden çox özür sürmüştə, uzun illər xalqına sədaqətlə xidmət etmiş qüdrətli şair, ustad aşiq öz zərif sazını, unudulmaz sözlərini, mənalı sənətini ən qiymətli yadigar kimi xalqına, onun şairlərinə, aşıqlarına və bütün sənət adamlarına tapşırıb getdi.

Azərbaycanın Xalq şairi
Osman SARIVƏLLİ

1972-ci il.



1972 -ci il.

Göyçə mahalının Aşkilsə kəndinin köhnə qəbiristanlığında Aşıq Ələsgərin 150 illiyi münasibəti ilə qəbri başında ucaldılmış büstün açılış mərasimində.

Ötrəf bölgələrdən təşrif götirmiş qonaqlar və yerli kənd sakinləri



Aşıq Ələsgərin 150 illiyi münasibəti ilə Göyçə mahalının Aşkilsə kəndində keçirilmiş mərasim-dən bir xatırə şəkli.

Azərbaycanın xalq şairi Osman Sarıvəlli 1972 -ci ildə Dədə Ələsgrin qəbri başında ucaldılmış büstün açılışında çəleng qoyarkən.



1972 - ci il. Aşıq Ələsgərin 150 illik yubiley mərasimləri münasibəti ilə Göyçə mahalının Ağkilsə kəndində ustادın qəbri üzərində ucaldılmış büst.

Şəkildə: (soldan sağa) Aşıq Ələsgərin oğlu Aşıq Talib və Aşıq Talibin oğlu, Aşıq Ələsgər yaradıcılığının tədqiqatçı alimi İslam Ələsgər Dədə Ələsgərin qəbri başında zikr edərkən. (Ağkilsə köhnə kənd qəbiristanlığı.)



Aşıq Ələsgərin Ağkilsə kəndində yalqız qalmış məzarı

XOŞ GƏLDİN

Qədəm qoyub asta-asta,
Sən bu diyara, xoş gəldin!
Süzdürüb ala gözləri.
Qaşları qara, xoş gəldin!

Oğrun durub, qıya baxdın,
Müjganın sinəmə çaxdın,
Cismimi yandırıb yaxdın,
Alişdim nara, xoş gəldin!

Qaynayıb, peymanım dolub,
Saralıb gül rəngim solub,
Həsrətin çəkməkdən olub,
Sinəm sədpara, xoş gəldin!

Dostun vəfasını gördüm,
Seçib, sevib, könül verdim,
Təzələndi köhnə dərdim,
Dərdimə çara, xoş gəldin!

Sinəmdi eşqin dəftəri,
Sənsən dilimin əzbəri,
Yazış Aşıq Ələsgəri,
Çəkməyə dara, xoş gəldin!

EYLƏMİŞƏM

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ah-vayınan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Səndən ayrı şad olmuram, gülmürəm,
Canımdan bezmişəm, öle bilmirəm,
Nə müddətdi qulluğuna golmirəm;
Bağışla təqsirim, səf eyləmişəm.

Həsrət qoyma gözü góze, amandı!
Yandı bağrim, döndü közə, amandı!
Keçən sözü çəkmə üzə, amandı!
Hədyan danişmişam, laf eyləmişəm,

İnsafdımı, gülə həmdəm xar ola?
Tülək tərlan ovlağında sar ola?
Ələsgər isteyir bir bazar ola,
Seçmişəm gövhəri, saf eyləmişəm.

AY SİNƏ, SİNƏ

İbtida "əlif"dən dərsimi aldım,
Oxudum yetişdim ay "sin"ə, "sin"ə.
Nəkreyin sualın yadına saldım,
Nə deyim gedəndə ay sinə, sinə?

Ovsunçular əllərinə mar ali,
Zənbur fəmə şaqayıqdan mar ali,
Kamil ovçu yəqin görüb maralı,
Gedir bərəsinə ay sinə-sinə.

Ələsgərəm, sənə ərzim budu, ağa,
Yuyar qəssal, qəddim bükər budu, ağa.
Məcnun könlüm-məskən salıb bu dağa,
Müştəqdi Leylinin ay sinəsinə.

YÜKÜM

Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm,
Bir gözəlin aşiqiyəm, vəsf-i-camaldı yüküm.
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,
Həmi dürdü, həmi gövhər, həm şəhdi-balıdı yüküm.

Nütfəsindən oyri olan tez göstərər isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatin.
Hərcayı hədyana sayar, naşı bilməz qiymatın,
Əhli-urfan məclisində gövhər misaldi yüküm.

Gəl ey biçarə Ələsgər, sığın şahi-Heydara,
Onun damənindən tutan yəqin ki, yanmaz nara.
Pirim özü nüsret verdi, bu gün çıxdım bazara,
Sərrafisan, aç baxgınan, gör nə celaldi yüküm.

BAXIN

Ariflər, fəhm eløyin, süzüb gedən yara baxın!
 Eyləyib müjganları sinəmi səd para, baxın!
 Aşıqə rəhm eləmir, zalim sitəmkara baxın!
 Çəkiriş həsrətini, mən yaziq bimara baxın!
 Axır məni çöle salib, eløyib avara, baxın!

Yaraşır əndamına yaşılı, ali gözəlin;
 Ayaqda sağrı başmaq, başında şalı gözəlin;
 Tə'rifü, səs-sorağı tutub mahali gözəlin;
 Hər yana şö'lə salır günəş camalı gözəlin;
 Açılib yaxa bəndi, aq sinəsi qara, baxın!

Alıbdı qana-qana yaradandı pay bu sənəm;
 Behiştin pərisinə deyə bilməm tay bu sənəm;
 Xubluqda, gözləlkidə bədirlənmiş ay bu sənəm;
 Gah mənden üz döndərib, eylər ömrüm zay bu sənəm;
 Tərlandan nə ayrılib, uyur yasar sara, baxın!

Geyinib çıxır yenə, qəsd edir cana, sallanır;
 Baş əymir o, sərdara, sultana, xana sallanır;
 Bürümür gül camalın, mərdi-mərdana sallanır,
 Yusifi damə salan Züleyxayana sallanır;
 Görəni eşqə salan gözləri xumara baxın!

Bu gözel aq gerdənə həmayılın taxdi, keçdi;
 Binəva, yaziq canımı eşq oduna yaxdi keçdi;
 Daldadan mənə sarı oğrun-oğrun baxdı keçdi;
 Naqafil müjganların bu bağırma çaxdı, keçdi;
 Dostuna endirməyən zalim vəfadara baxın!

Danişır, gəlir xoşa bu dilbərin şəkər sözü;
 Yaraşıqdi, boy-buxunda budu gözəllərin gözü
 Gün kimi şö'lə verir, camalı, göycək üzü,
 Basıbdı sinəm üstə bimürvət yanar gözü,
 Yandırır bu sinəmi, ol atəşə, nara baxın!

Tökülür halqa-halqa Gözəlin dəstə telleri;
 Eyləyib Ələsgəri, billah ki, xəstə telleri;
 Qiymir, bimürvət gözəl, vəfali dosta telleri;
 Qıvrılar qıvrıq-qıvrıq, gərdənin üstə telleri;
 Az qalır adam çala, o zülfü şahmara baxın!

DAĞLAR

Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədəni
Tutmaz bir - birindən aralı dağlar

Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır lalezar olur
Çəşməsindən abi - həyat car olur
Dağıdır möhnəti mələli dağlar

Yazın bir ayıdı çox yaxşı çağın
Kəsilməz çəsməndən gözəl yiğnağın
Axtarma motalın yağıın qaymağın
Zənbur çiçəyindən bal ali dağlar!

Yayın əvvəlində dönürsən xana
Son ayda bənzərsən yetkin bostana
Payızın zəhməri qoyar virana
Dağıdar üstündən cələli dağlar.

Gahdan çıskın tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xəlet bürünər, zornışan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Serdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Fırqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnun tek yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar.

EYLƏMİŞƏM

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ah-vayınan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Səndən ayrı şad olmuram, gülmürləm,
Canımdan bezmişəm, ölə bilmirəm,
Nə müddətdi qulluğuna gəlmirəm;
Bağışla təqsirim, səf eyləmişəm.

Həsrət qoyma gözü gözə, amandı!
Yandi bağrim, döndü közə, amandı!
Keçən sözü çekmə üzə, amandı!
Hədyan danışmışam, laf eyləmişəm,

İnsafdimi, gülə həmdəm xar ola?
Tülək tərlan ovlağında sar ola?
Ələsgər istəyir bir bazar ola,
Seçmişəm gövhəri, saf eyləmişəm.

Gələcən rəsəxlikər, qəb dumanı cyler,
Gəb gəlib-yəden neppəmən cyler,
Gəhəmən qeyzə yolar, məhəc səm cyler,
Dəmədən hərəkətələr dəgər.

GÖRDÜM

Gedirdim güzarım düdü bulağə ,
Ovçu bərəsində maralı gördüm .
Yatır , inildəyir ,durub boylanır ,
Bir neçə yerindən yaralı gördüm .

Zalim ovçu onu alıb nişana ,
Dəlib ürəyini , boyayıb qana ,
Yıxılıb çevirilir o yan bu yana ,
Kəsilibdi səbri , qəralı gördüm .

Təbib olsam , yaraların bağlaram ,
Sinəm üstün düyünlərəm , dağlaram ,
Alosğorəm o səbəbdən ağlaram ,
Ananı baladan aralı gördüm .

QOŞMA

İbtida ustaddan dörsin almışam,
Ələst aləmində demişəm bəli,
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Mühəmməd, birisi Əli.

Əlidən dərs aldım eylədim əzbər,
Ərşin sütunudur yerlərə ləngər,
Fatmeyi Zəhra, Kafeyi məhşər,
Onun seçdim gözəllərin gözəli.

Həsən Əli müstəbda çıxdır şövkəti,
Ərşin güşvarisi, göyün zinəti,
Məhşər günü darda qoymaz hümməti,
Məhşər qucağında şahi Hüseyin gelir.

Xəliqi ləm yazəl vahidi yektaş,
Qüdrətindən kamal verib mənə pay,
Axı əlif tayın eylə haqqı say,
Arif seçə əbəgə diləccim.

Günahım dəryadır, özüm dammışam,
Tutduğum işlə çox utanmışam,
Xüst pənahına daldalanmışam,
Adım Ələsgərdi, əslim Goyçeli.

XOŞ GƏLDİN

(Tərlan tamaşlı, maral baxışlı)

Tərlan tamaşlı, maral baxışlı,
Qədəm qoyub asta-asta, xoş gəldin!
Yolun sadağası can ilə başdı,
Qurban sənin kimi dosta, xoş gəldin!

Biz ki, ilqar keçirmişik aradan,
Amin desən, tez düzəldər yaranan,
Könlüm yasdan çıxdı, qəlbim qaradan,
Gülə-gülə bu həvəsdə, xoş gəldin!

Gözəllər sultani, ay meləkzadə,
Özün kimi gözəl yoxdu dünyada,
Sən ki Ələsgəri salıbsan yada,
O səbəbdən gözüm üstə, xoş gəldin!

YAYLAQ

(Gözəllər seyrangahısan)

Gözəllər seyrangahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin.
Təzə mürgüzər ol, yaylaq!

Gözüm qaldı siyah teldə,
Bülbül oldu meyli güldə.
Kimsəm yoxdu qurbət eldə,
Sən mənə qəmxar ol, yaylaq!

Mən səni görəndən bəri,
Sinəm oldu qəm dəftəri,
Yazış Aşiq Ələsgəri
Öldür, günahkar ol, yaylaq!

Günahım dəryədir, özüm dəmircəm.
Tətbiqim istəcək etməmişəm.
Xəst pənahıma daidalanmışım.
Adım Ələsgərdi, emim Geyyən.

YAYLAQ

(Könlüm qaranquş tək uçub qoynuna)

Könlüm qaranquş tək uçub qoynuna,
Gəzir hər yamaçı, hər yali, yaylaq!
Ruhum təzələnir, məst olur ürək,
Görəndə bu çağrı bu halı yaylaq!

Kəkotu, qırxbuğum, qaymaqcıçayı,
Bənövşə, qantəpər, qızlar örəpəyi,
Qoyun mələşməsi, çoban tütəyi,
Çəkir uzaqa xəyalı, yaylaq!

Qırxqız, Alaqaya, Çilgöz, Narişlar,
Muroy Uzunyoxuş, Dəlidağ, Qoşqar!
Hansı oğul, deyin, sizi unudar?!
Düşərmi el sizdən aralı, yaylaq??!

Ələsgər köynəkdən çıxartsın sazi,
Yenə cuşa gölsin, eşqi, avazı,
Tərifləsin allı yaşıllı yazı,
Unutma bu böyük kamalı, yaylaq!

DÜŞDÜ

Çərşənbə gündündə , çeşmə başında
 Çərşənbə gündündə , çeşmə başında
 Gözüm bir alagöz xanıma düşdü .
 Atdı müşğan oxun keçdi sinəmdən ,
 Nazu qəməzləri qanıma düşdü .

İşarət cıləldim dərdimi bildi ,
 Gördüm həm gözoldi , həm əhlə - dildi ,
 Başını buladı , gözündən güldü ,
 Güləndə qadası canına düşdü .

Ələsgərəm hər elmdən haliyam ,
 Gözəl , sən dərəlisən , mən yaralıyam ,
 Dedi nişanlıyam , özgə malıyam ,
 Sındı qol - qanadım , yanına düşdü .

ÜÇ ŞEY

Bu dünyada üç şey başa bələdi :
 Yaman oğul , yaman arvad , yaman at .
 İstəyirson qurtarasan olindən ,
 Birin boşla , birin boş , birin sat .

Ov keçdi bərədən ata bilməzsən ,
 Uçdu getdi əldən , tuta bilməzsən ,
 Yerisən yüyürsən çata bilməzsən ,
 Görürsən ki baxtın yatdı , sən də yat .

Qılma Ələsgəri məhrumu - didar ,
 Tərəhhüm et mənə bir busə ey yar !
 Üç həriflə ismin cılədin aşkar ;
 Biri kafdı , biri lamdı , biri sat .

ƏDƏBİYYAT

1. M. İbrahimov. "Aşiq poeziyasında realizm", Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1966.

3. "Sobraniye Materiali Opisaniya Mestnostey i Plemen Kavkaz" seriyali məcmuə.

4. Aşiq Ələsgər. Tərtib edənləri: Ə.Axundov, M.H.-Təhmasib, redaktoru H. Arası, Azərbaycan SSR Elmlər Akademiyası, Nizami adına Ədəbiyyat və Dil institutunun nöşri.

5. H.Arash. Aşiq yaradıcılığı. Birleşmiş nəşriyyat, Bakı, 1960.

6. S.P.Vostrikov. Muzika i pesnya u azerbaydjanskix tatar. SMOMİK, 1912, Tiflis.

7. M.H. Təhmasib. "Dədə Qorqud" boyları haqqında. Azərbaycan şəfahi xalq ədəbiyyatı...

SON SÖZ ƏVƏZİ

Nailə İBRAHİMOVA
şair-publisist,
Azərbaycan Yazarlar
Birliyinin üzvü



AZƏRBAYCAN-TÜRK POEZİYASININ QÜDRƏTLİ SƏNƏTKARI AŞIQ ƏLƏSGƏR

Aşiq Ələsgər sonu bitib-görünməyən aşiq yaradıcılığının, Azərbaycan poeziyasının, ümumilikdə türk şeirinin on doqquzuncu yüzillikdə yetişən ən qüdrətli sənətkarlarındanandır. **İndi onun anadan olmasınaşın yüz doxsan ili tamam olur.**

İllər, əsrlər keçidkə o, bizi daha da yaxınlaşır. Sazi, sözü ilə ədəbiyyatımızın, sənətimizin meyarına çevirilir. Bütün türk əllərini dolaşır, haqqında müxtəlif səciyyəli rəvayətlər, əhvalatlar yaranır.

Hər il Aşiq Ələsgor günü adı ilə tədbirlər keçirilir. Aşiq sənəti min illərə gedib çıxacaq uzun və zonqin bir yol keçmiş, tarixin ayrı-ayrı mərhələlərində müxtəlif adlarla adlanmışdır. Şaman, ozan, varsaq, yanşaq, son olaraq aşiq adı buna nümunədir. Hansı adla adlanmasından asılı olmayaraq xalqla birlikdə yol gəlmış, onun ağrularının, sevincinin şorikinə çevrilmişdir. Bu sənətinin Dırılı Qurbani, Abbas Tufarqanlı, Sarı Aşiq, Xəsto Qasim, Aşiq Valeh, Ağ Aşiq, Aşiq Ali və s. kimi qüdrətli nümayəndələri var. Aşiq sənəti bu ustadların yaradıcılığı ilə zənginləşmiş, yeni-yeni dəyərlər kosub etmişdir. XIX əsrden sazı-sözü ilə yaxın-uzaq elləri dolaşan Aşiq Ələsgor də məhz bu ənənənin davamçısı kimi böyük ad-sən qazanmışdır. O, özlüyündə Göycə aşiq mühitində yetişmişdir. Bu mühit sazin-sözün beşiyi olan məkanlardandır.

Müqaddəs kitabımız "Kitabi- Dədə Qorqud"da adı gedən bu məkan aşiq sənətinə, ədəbiyyatımıza Ağ Aşiq, Aşiq Ali, Şair Məmmədhüseyn, Şışqayalı Aydin, Mirzə Boylər, Aşiq Nəcəf, Növrəs İman, Zodlu Abdulla kimi onlarla istedadları vermişdir. Onların hər birisi öz yaradıcılıqları ilə ədəbiyyatımızi zənginləşdirmiş, bir növ inkişafına tökan vermişlər. Son olaraq Göycə adı ilə məşhur olan mühiti formalasdırmışlar.

Aşiq Ələsgor bu mühitin zirvəsidir. Onun yaradıcılığı həlo on doqquzuncu yüzilliyin ortalarından

ədəbi mühitin, bir sıra söz, sənət sahiblərinin mərasığına sobəb olmuşdur. "Kavkaz" qəzetiində 1851-ci ildə Y.H.Poloskinin məqaləsi çap olunur. Orada Aşiq Ələsgorin yaradıcılığı, sazi, səsi, mahniları haqqında söhbət açılır. Hətta ustadın söylədiyi "Əsli və Kərəm" dastanının onda böyük təsir buraxıldığı vurğulanır. Sonrakı çağlarda, elcə də iyirminci əsrin əvvəllərində, sovetlər dönməндə bu işlər həmisi çoxalan istiqamətdə getmişdir. "Dan ulduzu", "Yeni kənd", "Ədəbiyyat" qəzetləri, ayrı-ayrı folklorşunaslar bu sahədə böyük işlər görmüşlər. H.Əlibəyli onun şeirlərini toplayub keçən əsrin otuzuncu illərində üç dəfə çap etdirmiştir.

Son olaraq aşığın nəvəsi İslam Ələsgorov bu istiqamətdə ardıcıl işlər aparmışdır. Bir möqamı vurğulayaq ki, Azərbaycan folklorşunaslığında Aşiq Ələsgorla bağlı söz deməmiş hansısa tədqiqatçıya təsadüf etmək çötindir. Xalq şairi Osman Sarıvölli də "Qüdrətli şair, ustad sənətkar" adlı kitabını böyük sənətkarın həyat və yaradıcılığının öyrənilməsinə həsr etmiş, Dədə Ələsgorin adına layiq böyük iş görmüşdür.

Aşiq Ələsgorla bağlı yaranan nümunələrin birində "Ələsgori səslədim, hay verdi Göycə mənə" deyilir. Ancaq indi Ələsgorin səslədikdə təkcə Göycə deyil, bütünlükdə türk elləri hay verir. Çünkü bu ustadın şeirləri, aşiq yaradıcılığına verdiyi töhfələr açıldıqca, ədəbi ictimaiyyətə, xalqımıza çatdırıldıq-

ca onun böyüklüyü daha aydın görünür. Və insanlarin içərisində bir Ələsgər sevgisi yaranır. Məhz bu səbəbdən də Aşq Ələsgər haqqında yazılanların siyاسını sadalasaq özü böyük bir kitab əmələ gətirir.

Aşq Ələsgərdən Dədə Ələsgər olmaya böyük bir yol var. Bu dədəlik, dədələşmə, müdriklik yoludur. Hələ çox-çox əvvəllərdən bu yoluñ dədələşən nümayəndələri olub. Tarix bəlkə də onların böyük bir hissəsini bizlərə çatdırmayıb. Ancaq olanlar, bu yoluñ əvvəlki nümayəndələri Dədə Qorqud, Dədə Yadigar, Dədə Kərəm və s. var. Onlar bütün fəaliyyəti ilə xalqın simvoluna, ədəb, əxlaq kredosuna çevriliblər. Haq-taaladan böyük vergi alıblar. Tanrı onların ürəyinə ilham verib. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanlarında Dədə Qorqudun keyfiyyətləri, hansı yüksək mənəvi dəyərlərə sahib olması sadalanır və xüsusi olaraq vurğulanır ki, o, Oğuzun bilicisi idi, nə dərsə olardı, qeybdən dürlü xəbərlər verərdi.

Aşq Ələsgər də elin sevincinin, ağrılarının tərcümanı idi. Onun sazi bütün incəliklərinə qədər xalqın ruhunu daşımışdır. Məmləkətin bir növ ötən rübabı olmuşdur. Şeirlərinin birində o, aşılıq haqqında danışır, sənətin və aşq olmanın şərtlərini göstərir. "Aşq olub tərk-i-vətən olanın əzəl başdan pür kamalı gərəkdi" söyləyir. **Ustadlar**-Dirili Qurbari, Miskin Abdal, Abbas Tufarqanlı, Xəstə Qasim, Ağ Aşq, Aşq Ali hamisi məhz pür-kamal olmadan ke-

çib gəlmışlər. Adlarını xalqın yaddaşına, aşılığın tarixinə yazmışlar.

H.Əлизadə aşiq şeirlərini, eləcə də Aşq Ələsgərin şeirlərini toplayarkən bir məsələyə toxunur. Bu ustadın yaradıcılığının vaxtında yazıya alınmaması məsələsidir. Və xüsusi olaraq vurğulayıb ki, Aşq Ələsgər ömrünün son vaxtlarında şeirlərini bir yere toplamaq istəyində olmuşdur. Ancaq edo bilmədiyi üçün itkilərə məruz qalmışdır. Məhz indi əlimizdə olanlar ayrı-ayrı aşılıqların, xalq ədəbiyyatı bilicilərinin yaddaşından toplanaraq yazıya gətirilmişdir. Bədahətən söz demək qabiliyyətinə malik olan, müxtəlif məclislərdə bədahətən şeirlər deyən ustadın şeirləri heç şübhəsiz tam şəkildə yazıya gətirilmişdir. Lakin əlimizdə olanlar onun zəngin yaradıcılığı, böyük istedad sahibi olması haqqında tam tösvəvvür yaradır.

Aşq Ələsgər bir ustad kimi aşılığın keşiyində durmuş, ustaddan dörs almışdır. Ustası Aşq Ali ona aşılıq sənətinin sirlərini öyrətmış və sənətkar kimi yetişməsində əlinən gələni əsirgəməmişdir.

Aşq Ələsgər də öz növbəsində bu ənənəni davam etdirmiş, neçə-neçə sənətkarların yetişməsində əvəzsiz rol oynamışdır. Özü də şeirlərində "adım Ələsgərdi mərdi-mərdana, on iki şagirdim gəzər hər yana" söyləyirdi. Bu ustadın birbaşa yanında yetişdirdiklərinin xatırlanmasıdır. Lakin onun təsirində olanların siyahısı bundan qat-qat çoxdur. Bir qədər

dəqiq desək, Aşıq Ələsgərin mühitində olanların həmşinin üzərində demək olar bir Aşıq Ələsgər təsiri olmuşdur.

H.Əlizadədən sonra Dədə Ələsgərin şeirləri aşiq yaradıcılığı ilə bağlı bütün toplularda özüne yer tapmış, haqqında söhbətlər açılmışdır. İ.Ələsgərovun, Ə.Axundovun, M.H.Təhmasibin bu sahədə xidmətlərini xüsusilə vurgulamaq lazımdır.

1972-ci ildə çıxan ikicildlik bu nəşrlər içerisinde daha əhatəlisidir. Həmin kitaba folklorşunas alım M.H.Təhmasib geniş bir ön söz yazmışdır. Burada aşığın həyatı, yaradıcılığı şeirlərinin mövzu və ideya istiqamətləri təhlil olunmuşdur. Ə.Axundov "Aşıq Ələsgərin həyatı və yaradıcılığı" mövzusunda namizədlilik dissertasiyası yazmışdır. Dədə Ələsgərin nəvəsi İ.Ələsgərov bu mühiti bütün təfərruatı ilə işləmək məqsədində olmuşdur və kifayət qədər uğurlu işlər görmüşdü.

Son dövrlərdə, Azərbaycanın müstəqilliyindən sonra bu işlər daha da çoxalmışdır. Ustadın şeirləri, Göyçə folkloru bir ardıcılıqla toplanıb çap olunmuş, müxtəlif tədqiqat əsərlərinin yazılması ilə nəticələnmişdir. Aşıq yaradıcılığının gözəl bilicisi, bütün varlığı ilə bu ruhda yaşayıb yaratmış görkəmli xalq şairimiz O. Sarıvəllinin Aşıq Ələsgərin həyat və yaradıcılığına tədqiqat əsəri həsr etməsi təsadüfi deyildir. Bu ustadın zəngin irsinə, onun böyük istedad sahibi kimi poeziyasına olan sevgidir. Kitabdağı ayrı-

ayrı başlıqlar problemlərin müxtəlif bölmələr üzrə qruplaşdırılması bir tərefdən O.Sarıvəllinin tədqiqatçılıq qabiliyyətindən, aşiq yaradıcılığının bilicisi olmasından xəbor verirsə, digər tərefdən Dədə Ələsgərə olan sevgini ifadə edir.

Bu kitab ustadın haqqında yazılmış tədqiqatların ən yaxşısidir. O.Sarıvəlli Aşıq Ələsgərin zəngin irsini bütün tərefləri ilə izləmiş, onun aşiq yaradıcılığında, eləcə də Azərbaycan poeziyasında hansı ucağıda durduğunu zərgər dəqiqliyi ilə göstərmişdir. Bir növ Dədə Ələsgərin adına layiq bir abidə ucaldılmışdır. Ustadın anadan olmasının iki yüz illiyi orəfəsində bu kitabın tozədən çapı isə həm Dədə Ələsgər, həm də O.Sarıvəlli ruhuna sonsuz ehtiramdır.

OSMAN SARIVƏLLİ



Xalq şairi Osman Sarivəlli (*Osman Abdulla oğlu Qurbanov*) 1905-ci ildə Qazax mahalının Sarivəlli kəndində anadan olmuşdu.

İlk təhsilini öz doğma kəndi Sarivəlli-də almış, sonra Qazax Müəllimlər seminariyasını bitirmiştir.

Qazax müəllimlər seminariyasını bitirdikdən sonra onu Göyçayın Bişir kəndinə müəllim göndərmişlər. Göyçayda bir neçə il müəllim işlədikdən sonra təhsilini davam etdirmək üçün Bakıya gəlmişdi.

Bu zaman mətbuatda onun silsilə elmi-pedaqoji məqalələri və şeirləri dərc edilmişdir.

Bakıdan sonra onu Moskvaya təhsil almağa göndərirlər. Moskvada təhsil illəri şairin həyatında yeni bir mərhələnin başlanğıcı olur. Orada Osman Sarivəlli klassik və müasir dünya ədəbiyyatı, rus poeziyası ilə daha yaxından maraqlanır.

Osman Sarivəlli Azərbaycan ədəbiyyatı tarixin-də öz yeri olan şəxsiyyətlərdəndir. O, ədəbiyyat tərriximizdə şair-publisist, tənqidçi, tərcüməçi kimi zəngin bir irs qoyub getmişdir.

Osman Sarivəlli 1990-cı ildə vəfat etmiş və Qazığın ikinci Şılxı kəndində (*doğma Sarivəlli*) dəfn edilmişdir

Qazançlı işçilərin hərəkəti və təməl
Əl həyidəbə .O təbaəhələr qızoz nəfəs hər sə ob
İməl işçilərin, obyekti tətəqibin qara obxum
Mən qızoz qızoz, qızoz qızoz, qızoz qızoz
-Q qızoz qızoz, qızoz qızoz, qızoz qızoz
Qızoz qızoz qızoz, qızoz qızoz, qızoz qızoz
Qızoz qızoz qızoz, qızoz qızoz, qızoz qızoz
Qızoz qızoz qızoz, qızoz qızoz, qızoz qızoz

Bu kitabın araya-ərsəyə gəlməsində ürəyindəki
sonsuz Vətən sevgisi ilə xeyir-dua verən, nəşrinə
maddi və mənəvi köməklik göstərən SKN
ELECTRICAL SERVICES LTD-nin
rəhbərliyinə, həmçinin xalqımızın vətənpərvər
xanımı, Azərbaycan Yaziçılar Birliyinin üzvü
Nailə İbrahimovaya minnətdarlığımızı bildiririk.

Babək Qurbanov
Osman Sarıvəllinin oğlu

Şöhrət Səlimbəyli
«Avropa» nəşriyyatın
baş direktoru

Bakıdan sonra onu Moskvaya -məsləhət apazığa-
göndərirlər. Moskvada məsləhət məsləhətin həyatında
yeni bir mərhədəmən başlangıcı olur. Orada Osman
Sarıvəlli klassik və məsləhət dənizlərini bərabər, hər
pərvənə ilə dərin yaxşılaşdırır.

KİTABIN SƏHİFƏLƏRİNDE

ÖN SÖZ

Ustad aşiq, poeziyamızın klassik şairi
Aşıq Ələsgər (Babək QURBANOV).....5

(əməkdaşlığındakı)

OSMAN SARIVƏLLİ

Qüdrətli şair, ustad sənətkar7

SON SÖZ ƏVƏZİ

Azərbaycan-Türk poeziyasının qüdrətli
sənətkarı Aşıq Ələsgər(Nailə İBRAHİMOVA).....117

Nəşriyyatın direktoru: **Şöhrət SƏLİMBƏYLİ**

Bədii tərtibat: **Sənan Gülahiyev**

Texniki redaktor: **Çingiz Teymurov**

Osman Sarıvəlli

(*Osman Abdulla oğlu Qurbanov*)

“Qüdrətli şair, ustad sənətkar”

(*Azərbaycan dilində*)

«Avropa» nəşriyyatı.

Bakı-2011

Formatı: 60x90 1116

Tirajı: 2000 ədəd


Həcmi: 8 çap vərəqi

Qiyməti: müqavilə ilə

«EUROPA» publishing house.

Tel: 434-30-09

Hazır diopozitivlərdən ofset üsulu ilə
“Zərdabi” LTD-nin mətbəəsində çap olunmuşdur.



OSMAN SARIVƏLLİ